

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 008 (5728) 15 yanvar 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir"

Prezident İlham Əliyev Qaradağ rayonunun
Qobustan qəsəbəsində yeni inşa olunan
xəstəxananın açılışında iştirak edib

Səh 2



"Azərbaycanda bütün
istiqamətlərdə

genişmiqyaslı islahatlar
həyata keçirilir"



3

Azərbaycan ilə Ümumdünya
Gömrük Təşkilatı arasında
əməkdaşlıq məsələləri
müzakirə olunub



3

Prezident İlham Əliyevin
rəhbərliyi ilə uğurlu xarici
siyasətimiz 2019-cu ildə də
davam
etdiriləcək



5

"Azərbaycanda dini
sahəyə daim diqqət və
xüsusi qayğı
göstərilir"



5

"Nəsimi ili" tariximizdə çox
dərin və məzmunlu bir iz
qoyacaq"



6

Bəhrüz Quliyev: "Zaxarovanın
bəyanatını dövlətlərarası
münasibətlərə aid etmək
doğru deyil"



6

10

Qrant Melik-Saxnazaryan:
"Ermənistan təcrid
olunmuş ölkəyə çevrilib"




14

"NİDA"-cı Elsevər
bloger Mehmanla
sevgili olub?



16

Messi La Liqada
400-cü qolunu vurub!



15 yanvar 2019-cu il

İlham Əliyev: “İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir”

Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib

Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 sayılı birləşmiş şəhər xəstəxanasının açılış olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və 17 sayılı birləşmiş şəhər xəstəxanasının baş həkimi, Əməkdar həkim Elmira Rəfailova görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lentı kəsib.

Səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mühüm yerlərdən birini tutur. Sonra dövlətimizin başçısı tibb müəssisəsinin kol-



“Biz bütün bunları ona görə görürük ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və onları narahat edən məsələlər öz həllini tapsın”



lektivi ilə görüşüb. Prezident İlham Əliyev bildirib ki, Qobustan xəstəxanasının təmsalında inkişafda olan ölkəmizin dinamik addımlarını görmək olar:

“Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlinə dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla münəzəm görüşlərim, rayonlara səfərlərim, - təkəcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək.

Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla



öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımı tədbirləri görək. Onu da bildirməliyəm ki, təkəcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən

tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın.

Siz yaxşı bilirsiniz ki, 5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, bizim təşəbbüsümüzdür və dünyanın

nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımı səviyyədə müalicə alır.

Biz bütün bunları, bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və onları narahat edən məsələlər öz həllini tapsın. Əlbəttə ki, buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq. Keçən ilin nəticələri, - bir neçə gün bundan əvvəl bu barədə mən xalqa hesabat verdim, - çox müsbətdir. Bu, onu göstərir ki, biz düzgün yoldayıq, biz uğurla inkişaf edirik və ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir, həm sosial, həm iqtisadi, infrastrukturla bağlı və digər məsələləri. Əminəm ki, gələcək illərdə, o cümlədən əlbəttə ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq.”

Daha sonra Xəstəxananın baş həkimi, Əməkdar həkim Elmira Rəfailova yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, ilk növbədə, dövlətimizin başçısına ötən il prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. O, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçkilərdə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev, öz növbəsində, Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı bunu onun səmərəli fəaliyyətinə verilən qiymət kimi dəyərləndirərək ölkəmizin Kunio Mikuriyanın rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatında həyata keçirilən işləri yüksək qiymətləndirdiyini dedi. Prezident İlham Əliyev hazırda Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, o, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istəyir və Ümumdünya Gömrük Təşkilatının bu məqsədə çatmaq işində bizə kömək göstərməyi davam etdirəcəyinə ümidvar olduğunu bildirdi.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya



Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirdi. Kunio Mikuriya xüsusilə Azərbaycanın korrupsiya ilə mübarizənin, beynəlxalq standartlara cavab ve-

rən texnologiyaların tətbiqinin və əlverişli biznes mühitinin yaradılmasının gömrük orqanlarının şəffaf fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını dedi və görülən bütün bu işlərin onda böyük təəssürat doğurduğunu qeyd etdi.

Xoş sözlərə görə minnətdarlı-

ğını bildiren dövlətimizin başçısı Azərbaycanda korrupsiya ilə mübarizənin ən prioritet istiqamətlərdən biri olduğunu dedi. Prezident İlham Əliyev gömrük orqanlarında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində şəffaflığın əldə edildiyini və gömrükdən daxil olan rü-

“Azərbaycanda bütün istiqamətlərdə genişmiqyaslı islahatlar həyata keçirilir”

Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Rəsmi xronika

Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev “Azərsiləh” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.

sumların planlaşdırıldığından da artıq olduğunu bildirdi. Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli mühitin daha da yaxşılaşdığını qeyd edən dövlətimizin başçısı Dünya Bankı tərəfindən Azərbaycanın 10 ən çox islahatçı ölkələr sırasına daxil edildiyini, Dünya Bankının “Doing Business” hesabatında 57-ci yerdən 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını önəmli hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanda genişmiqyaslı islahatların qarşdakı illərdə də davam etdiriləcəyini vurğulayaraq, ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə bundan sonra da səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə etdi.

Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub



Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Baş nazir Azərbaycan ilə təşkilat arasında uzunmüddətli uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Bildirib ki, gənc ölkə olmasına baxmayaraq, Azərbaycan Ümumdünya Gömrük Təşkilatına uğurla inteqrasiya edib. Bu məsələdə Kunio Mikuriyanın xüsusi rolunu qeyd edən Novruz Məmmədov onun ölkəmizə səfərinin əlaqələrin daha da genişləndirilməsi baxımından önəmli olacağına əminliyini bildirib.

Kunio Mikuriya da öz növbəsində, Novruz Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Ümumdünya Gömrük Təşkilatının Azərbaycanda dörd regional mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən baş katib deyib ki, ölkəmiz təşkilatın ən fəal üzvlərindən biridir və qurumun işinə mühüm töhfə verir. Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının standartlarını uğurla tətbiq etdiyini söyləyən Kunio Mikuriya ölkəmizlə səmərəli əməkdaşlığın daha da genişləndirilməsi üçün söylərlərini əsirgəməyəcəyini deyib. Söhbət zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasındakı əməkdaşlığın gələcək inkişafına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

“China Daily” qəzeti Bakının müasir memarlığından yazır

Çinin nüfuzlu “China Daily” qəzeti Azərbaycan paytaxtının müasir memarlıq nümunələri haqqında məqalə yayıb.

Qəzetin AZƏRTAC-ın materialı əsasında təqdim etdiyi “Müasir Bakının memarlıq rəmzləri” adlı məqalədə qeyd olunur ki, Azərbaycan paytaxtı həmişə özünün memarlıq görkəmi ilə şöhrət qazanıb. Bildirilir ki, şəhərdə Qız qalası, Şirvanşahlar sarayı kimi tarixi memarlıq nümunələri ilə yanaşı, müasir dövrdə tikilən möhtəşəm binalar göz oxşayır.

Yazıda vurğulan ki, ölkənin sürətli inkişafı ilə bərabər paytaxtın da görkəmi dəyişib, bir-birindən gözəl tikililər inşa edilib. Həmin binalar hazırda müasir Bakının memarlıq rəmzləri hesab olunur. Qəzet nümunə olaraq dünyaca məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunan Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı meydanı yaxınlığındakı “Crystal Hall”, “Külək-alov” konsepsiyası əsasında tikilən “SOCAR Tower”, səthi tamamilə LED ekranlarla örtülən “Alov qüllələri”, Bakı Ağ Şəhər layihəsi, “Park Bulvar” ticarət mərkəzi, habelə inşası davam edən iri tikililər barədə məlumat verib.



15 yanvar 2019-cu il

Uğurlu və dinamik inkişaf ili: 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək

İlham Əliyev: “Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur”

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı proqram xarakterli nitqində beynəlxalq aləmdəki vəziyyət, xarici siyasətimizin gündəliyində olan məsələlər, ötən il əldə edilən nailiyyətlər və görülmüş işlər barədə əhatəli danışaraq, xarici siyasət sahəsində qarşıda duran yeni vəzifələri müəyyən etdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici və daxili siyasətin biri digərini tamamlayır, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini, xalqımızın firavanlığını təmin edir, ölkəmizin təhlükəsizliyinin daha da güclənməsinə şərtləndirir.

Müasir tarixin uğurlu ili

Azərbaycanın müasir tarixinə uğurlu il kimi daxil olan 2018-ci il, həqiqətən də, es-tafeti 2019-cu ilə çox böyük nailiyyət və yə-niliklərlə təhvil verməklə, dünya birliyində öz yerini möhkəmləndirdi. Çünki bu gün Azər-baycanın son on beş ildə əldə etdiyi möhtə-şəm, əzəmətli inkişafı ölkə Prezidenti İlham Əliyevin adı və Onun, bilavasitə həyata ke-çirdiyi düşünülmüş siyasətlə bağlıdır.

Dövlət başçısı keçirilən müşavirədə də əldə olunan uğurlara toxunaraq, 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirib: “2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla və sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıma qoyduğumuz bütün vəzifələr icra olunmuşdur və ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Bildiyiniz kimi, ke-çən il dünyanın müxtəlif bölgələrində, o cümlədən, bizim bölgəmizdə çox xoşagəl-məz proseslər gedirdi, yeni risklər və yeni təhdidlər yaranırdı. Əvvəlki illərdə başlan-mış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütlə-vi etiraz aksiyaları geniş vüsət alır. Bu mən-fi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsi-dir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan öz müstə-qil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”.

Dövlət başçısı, həmçinin, regionların so-sial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu nəticələrinə də toxunaraq, bildirib ki, üçüncü sosial-iqtisadi inkişafın Dövlət Proq-ramı da uğurla başa çatdı: “Bu beşillik proq-ram artıqlaması ilə yerinə yetirildi. Bu proq-ram, bizə imkan verdi ki, bölgələrdə infrast-ruktur layihələrinin icrası daha sürətlə get-sin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı da-ha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik”.

Sosial-iqtisadi sahədə qazanılan uğurlar, inamla



həyata keçirilən qlobal layihələr

Prezident İlham Əliyevin sosial məsuli-yət prinsipinə ciddiliklə riayət edərək, fəali-yeti ilə bağlı vaxtaşırı xalq qarşısında hesa-bat verməsi Onun müstəqil dövlətçilik tarixi-mizdə əsasını qoyduğu xoş ənənələrdən bi-rinə çevrilmişdir. Elə sözügedən müşavirə-də də Prezident ötən il əldə olunan uğurlu nailiyyətləri faktlar və rəqəmlərlə diqqətə çatdırıb: “Mən bəzi göstəriciləri ictimaiyyə-tin diqqətinə çatdırmaq istəyirəm. Ümumi daxili məhsul, yəni iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olmuşdur. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq eyni zamanda, dünyada gedən proseslərə baxdıqda, hesab edirəm ki, yaxşı göstərici-dir. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siya-sətimiz öz gözəl nəticələrini verir. İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 fa-iz artıb. Görürsünüz ki, əhalinin gəlirləri inf-lyasiyanı üstələyir. Əgər biz 2017-ci ilə nə-zər salsaq, görürük ki, inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzən-əsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəm-dir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yeni bu, onu göstərir ki, Azər-baycan sərmayə qoyuluşu üçün çox cəlbedi-ci ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız, hesab edi-rəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sər-mayə qoyulacaqdır. Biz keçən il valyuta eh-tiyatlarımızı artırmışıq. Baxmayaraq ki, xər-cələrimiz də az olmayıb, eyni zamanda, biz valyuta ehtiyatlarımızı 3 milyard dollar mə-b-ləğində artırma bildik. Beləliklə, bu gün ölkə-mizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir”.

Ölkə Prezidenti, həmçinin, yeni iş yerlə-rinin yaradılması ilə bağlı məlumat verərək, bildirib ki, bu da işsizliyin aşağı səviyyəyə düşməsinə səbəb olur: “Keçən il 118 min daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı səviyyədə saxlanması üçün, bu, çox əhə-miyyətli məsələdir”.

Azərbaycan xalqının maraqlarını tam əks etdirən düşünülmüş siyasət

Prezident İlham Əliyev, bir daha vurğu-layb ki, bütün bu uğurların əldə olunması düşünülmüş siyasətin məntiqi nəticəsidir: “Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri bö-yük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə, bu, adi haldır. Çünki bizim iqtisa-di siyasətimiz düşünülmüş siyasətdir. Ümu-miyyətlə, bizim siyasətimiz Azərbaycan xal-qının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə, Azərbaycan xal-qı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində, bir daha özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir. Bildi-yiniz kimi, seçkilər ərəfəsində keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş “exit-pol-lar” rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu göstərir ki, seçkilərin nəti-cələrində Azərbaycan xalqının iradəsi tam öz əksini tapıb. Bu, görülmüş işlərə verilən yüksək qiymətdir. Görülmüş işlər isə göz qa-bağındadır”.

“Kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görülüb”

“Biz kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görmüşük. Təkcə ke-çən il 5800 texnika alınıb. Əvvəlki illərdə bə-zən 9 min, 8 min texnika alınıb. Biz texnika parkımızı böyük dərəcədə təzələmişik. İstər taxılçılıqda, istər pambıqçılıqda və digər sa-hələrdə ən qabaqcıl şirkətlərin texnikası alı-nır. Ona görə, biz bu sahədə işlərimizi da-

vam etdirecəyik”. Prezident İlham Əliyev ke-çirilən müşavirədə bu fikirləri səsləndirərək, kəndlilərin torpaq vergisi istisna olmaqla bü-tün vergilərdən azad edildiyini vurğulayıb: “Mən bilmirəm, bu qədər dəstək göstərən ikinci belə ölkə varmı? Gübrə 70 faiz, yana-caq 50 faiz dövlətin hesabına, texnika döv-lət tərəfindən alınaraq güzəştli şərtlərlə veri-lir, subsidiyalar, infrastruktur layihələri... İn-di 100 min hektar torpağın dövrüyyəyə cəlb olunması, suvarma suyu ilə təmin edilməsi, yolların çəkilməsi - bütün bunlar güzəştli kreditlər hesabınadır. Sahibkarlığın inkişafı-na yönəldilən kreditlərin əksəriyyəti kənd tə-sərrüfatına gedir. Amma biz daha böyük nə-ticələr gözləyirik. Yeni verilən dövlət dəstəyi real nəticələrdə öz əksini tapmır. O dəstək müqabilində daha da böyük istehsal, daha da inkişaf etmiş kənd təsərrüfatı olmalı idi”.

Dövlət başçısı, müşavirədə əldə olunan bu nailiyyətlərlə yanaşı, uğurlarımıza əngəl olan səbəblərə də aydınlıq getirib: “Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahə-lərində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyi-şikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq və dürüstlük təmin edi-lir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur və vəzifədən kənarlaşdırılır. Yeni tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bil-mişik”.

Prezident əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlərin nəticəsində ver-gi sahəsində özbaşınalığın hökm sürdüyünü qeyd edərək, bir daha vurğulayıb ki, bu sa-hələrdə tam şəffaflıq və dürüstlük olmalıdır: “Kim ki nəticə çıxarmır, onlara qarşı təc-birlər görülür, o cümlədən, bir çox adamlar ci-nayət məsuliyyətinə də cəlb olunurlar”.

Bir sözlə, bütün bunlar yenidən başladığı-mız 2019-cu ilin də növbəti onilliklərə doğ-ru atılacaq uğurlu və dinamik inkişaf ili ola-caqdır.

RƏFİQƏ KAMALQIZI

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz 2019-cu ildə də davam etdiriləcək

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə verib. **AZƏRTAC** müsahibəni təqdim edir.

-Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda dövlətimizin başçısı xarici siyasət məsələləri barədə ətraflı danışdı. Bununla bağlı nə deyərdiniz?

-Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı proqram xarakterli nitqində beynəlxalq aləmdəki vəziyyət, xarici siyasətimizin gündəliyində olan məsələlər, ötən il əldə edilmiş nailiyyətlər və görülmüş işlər barədə əhatəli danışaraq xarici siyasət sahəsində qarşıda duran yeni vəzifələri müəyyən etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici və daxili siyasət biri digərini tamamlayır, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini, xalqımızın firavanlığını, ölkəmizin təhlükəsizliyini və daha da güclənməsini təmin edir.

İclasda 2018-ci ildə xarici siyasətimizin uğurlarını diqqətə çatdıran Prezident İlham Əliyev əsas istiqamətləri təsnif etdi:

-Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. 2018-ci il ərzində dövlətimizin başçısının xarici ölkələrə 16 səfəri, Azərbaycana 16 dövlət və hökumət başçısının səfəri bunun əyani sübutudur;

-Azərbaycan qonşu dövlətlərlə əlaqələrini yüksək pilləyə qaldırıb. Ölkəmiz düşünülən siyasət apararaq bütün qonşularla çox gözəl münasibətlər qurub. Hər bir ölkə üçün qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi çox vacib amildir. Bu, ölkə ətrafında xoşməramlı mühitin formalaşmasına, nəqliyyat, enerji layihələrinin icrasına və ticarət əlaqələrimizin inkişafına xidmət edir. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə Prezidentimizin çoxsaylı görüşləri olub, bu görüşlər nəticəyönümlü xarakter daşıyıb və praktiki məsələlər həllini tapıb.

-Azərbaycan müsəlman aləmində böyük hörmət və nüfuzə malikdir, İslam həmrəyliyinə inkişafı istiqamətində ölkəmizin atdığı addımlar, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər İƏT-ə üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir;

-Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında keçən il Prezident İlham Əliyevin Brüsselə səfəri və səfər əsnasında Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması mühüm yer tutur. Bu sənəddə Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz mövqeyini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb;

-Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Ölkəmizin uzun müddət müəyyən etdiyi mövqe bu



sənəddə öz əksini tapıb. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir;

-Keçən il Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etdi. Bu il ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə toplantısı təşkil olunacaq. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi həyata keçirəcək;

-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnəmələri icra edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam və qeyd-şərtsiz çıxarılmalıdır;

-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmətin ifadə olunduğu mövqe daha da gücləndirilir və beynəlxalq sənədlərdə bu, öz təsbitini tapır;

-Danışıqların davam etdirilməsi prosesi başlanıb, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçıрмаq istəyirdi. Hətta belə fikirlər səslənirdi ki, Azərbaycan qondarma rejimlə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə, danışıqlar prosesi bərpa edildi;

-Ermənistanda iyirmi il hakimyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu, kriminal rejimin məntiqi acı sonu idi. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yeni, əhalinin azalması prosesi geniş vüsət alıb. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Ermənistan bütün layihələrdən təcrid edilib. Azərbaycan Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edir və edəcək, o vaxta qədər ki, torpaqlarımız azad olunmayıb. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı.

Müstəqil və uğurlu xarici siyasətimizin təməlinə dövlətimizin başçısının müəyyən etdiyi uzaqgörən və düşünülmüş siyasət, verdiyi məntiqi əsaslı və hədəfli tapşırıq və təlimatlar, digər dövlət başçıları ilə keçirdiyi çoxsaylı və nəticəyönümlü görüşlər və səfərlər dayanır. Əminliklə deyə bilərik ki, 2019-cu ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz davam etdiriləcək.

-Dövlətimizin başçısı Ermənistanın həyata keçirdiyi “konyak diplomatiyası”, Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan danışan bir sıra beynəlxalq təşkilatların Ermənistandakı saxtakarlığa göz yumması məsələlərinə də toxundu. Bu barədə nə deyərdiniz?

-Dövlətimizin başçısı tərəfindən qeyd olunduğu kimi, Ermənistan tərəfindən açıq şəkildə “konyak diplomatiyası” həyata keçirilir. Bu yolla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, həmçinin bəzi Qərb ölkələrinin qanunverici orqanlarındakı korupsioner siyasətçilər ələ alınır və həmin şəxslər tərəfindən də Azərbaycana qarşı iyrenc şəkildə şər-böhtan və saxta məlumatlar əsasında təxribat həyata keçirilir. Məsələn bir nümunəni qeyd edək. Kriminal rejim tərəfindən 2017-ci ildə Ermənistanda keçirilmiş parlament seçkilərini müşahidə edən sözügedən təsisatların müşahidəçiləri yekun hesabatlarında seçkilərdə fundamental azadlıqların təmin olunduğunu iddia edirdilər. Həmin seçkilərdə kriminal xunta rejiminin nümayəndələri 50 faizdən çox səs almışdılar, son parlament seçkilərində isə 5 faiz səs belə yığa bilmədilər. Ermənistan xalqı sonradan həmin kriminal xunta rejimini siyasi səhnədən biabırçı şəkildə rədd etdi. Mənzərə tam aydın olur ki, sözügedən təsisatlarda təmsil olunan bir çox siyasətçilər Ermənistanın kriminal rejimi ilə müəyyən maddi maraqların, yəni, “konyak diplomatiyası”nın müqabilində şərik olaraq seçkilərin saxtalaşdırılmasında iştirak edir, sonra saxta hesablarla ona “demokratik” don geyindirirlər. İndi hansı əsasla həmin şəxslər demokratik dəyərlərdən danışır? Kriminal xunta rejiminə bu kimi hesabatlarla legitimlik verən həmin siyasətçilərin bir qismi hələ də sözügedən təsisatlarda təmsil olunmaqda davam edirlər. Brüsseldə Serj Sarkisyanla bir masa ətrafında oturub siyasi xarakterli kriminal əməlləri müzakirə edən, kriminal xunta rejiminin seçkilərini dəstəkləyən, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən Avropa Parlamentinin üzvləri Yaroslav Stetina və Frank Engel kimi siyasətçilər indi hansı mənaəviyyatdan danışa bilərlər? Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini isə kriminal pullar təşkil edir. Burada kriminal fəaliyyətlə siyasi lobbizm bir-birini tamamlayacaq şəkildə inkişaf edir.

Bu gün Avropa ölkələrində, o cümlədən Almaniya, İspaniya, Çexiya və Belçikada “erməni mafiyası” adı altında geniş müştəşkil cinayətkar qruplaşmalar aşkar edilib. Bu müştəşkil cinayətkar qruplaşmalar yalnız kriminal fəaliyyətlə deyil, eyni zamanda, siyasi lobbizmlə də məşğul olublar. Həmin kriminal qruplaşmaların bəzi üzvləri Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilən diplomatik pasportlarla həbs olunublar. Erməni mafiyası ilə əlaqədar aparılan cinayət işində Azərbaycana qarşı kampaniya həyata keçirən, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən bir sıra siyasətçilərin adları hallanmaqdadır. Eyni zamanda, bu proseslərdə Ermənistanın bir sıra səfirlərinin də adı keçir.

Hesab edirik ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin, həmçinin bir sıra Qərb ölkələrinin parlamentlərinin etik komitələri parlament üzvlərinin və siyasətçilərin bu kimi qanunsuz və korupsiyalanmış fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar. Həmçinin bu çərçivədə anti-Azərbaycan kampaniyaların kökləri araşdırılmalıdır. Əks təqdirdə, hər hansı ədalətdən və ya demokratik dəyərlərdən danışmaq qeyri-mümkündür.



“Azərbaycanda dini sahəyə daim diqqət və xüsusi qayğı göstərilir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı yanvarın 14-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Həməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələrin tarixinin müstəqilliyimizin ilk illərinə təsadüf etdiyini bildiren Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında dö-nüş nöqtəsi olduğunu və bununla qarşılıqlı əməkdaşlığın təməlinin qoyulduğunu diqqətə çatdırıb. Hazırda bu əməkdaşlığın uğurla davam etdiyini bildiren Komitə sədri Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu mövqeyinin, ölkəmizi beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, DQİDK-nın fəaliyyəti barədə məlumatlandırıb. Bildirib ki, Azərbaycanda dini sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib.

İki il öncə Səudiyyə Ərəbistanı Krallığına səfər etdiyini xatırladan Komitə sədri səfər çərçivəsində ölkələr arasında mövcud əlaqələrin genişləndirilməsi, dini ekstremizm və zorakılığın qarşısının alınması sahəsində birgə səylərin gücləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində keçirilən görüşlərin önəminə toxunub.

Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildiren səfir Həməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycana səfir təyin edilməsinin onun üçün sevindirici hal olduğunu deyib. Azərbaycanın sürətli inkişafına şahid olduğunu diqqətə çatdıran səfir ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından, nümunəvi tolerantlıq və multikulturalizm mühiti sərgiləməsindən məmnunluğunu ifadə edib. Diplomat təmsil etdiyi ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinə həm xalqının, həm də dövlətinin bu məsələyə olan ədalətli münasibətini əks etdirdiyini xüsusi vurğulayıb. Həməd bin Abdullah bin Səud bin Xudeyr ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib. Qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ingilis və ərəb dillərində nəşr etdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Ceyhun Rasimoğlu

15 yanvar 2019-cu il



“Nəsimi ili” tariximizdə çox dərin və məzmunlu bir iz qoyacaq”

“S evindirici haldır ki, 2018-ci il konkret bir insanın adı ilə bağlı elan edildi. Azərbaycan şairi İmadəddin Nəsimi tək Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının çox tanınmış və zəngin ədəbi irsə malik olan şəxslərindən biridir. Onun yaradıcılığı insanı, cəmiyyəti, dünyanı düşündürən məsələləri çox ciddi şəkildə analiz edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi həm Nəsiminin, həm də Azərbaycan ədəbiyyatının dünyada təbliğatında çox böyük rol oynayacaq: “Hesab edirəm ki, həm dövlət orqanları, həm də ictimai təşkilatlar bu işdə cənab Prezidentin bu məsələ ilə bağlı qəbul etdiyi qərarın həyata keçirilməsində böyük rol oynayacaq. Nəsimişünaslıq Azərbaycanda çox inkişaf edib. Nəsiminin yaradıcılığı ilə hər bir azərbaycanlı tanışdır və böyük fəxarət hissi duyur. Hesab edirəm ki, gənc nəsil Nəsimini və ümumilikdə Azərbaycan ədəbiyyatını daha yaxşı tanımağa başlayacaq. Nəsimi yaradıcılığının Azərbaycan dilində baş verdiyini nəzərə alaraq, eyni zamanda azərbaycançılığının tarixi dərinliyindən bu günə qədər çox böyük inkişaf yolu keçdiyini bir daha özümüz üçün aydınlaşdıracağıq. Hesab edirəm ki, “Nəsimi ili” Azərbaycanın müasir tarixində çox dərin və məzmunlu bir iz qoyacaqdır”.

Bəhruz Quliyev: “Zaxarovanın bəyanatını dövlətlərarası münasibətlərə aid etmək doğru deyil”

“Düşünürəm ki, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycanla bağlı verdiyi bəlli açıqlaması ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətə və etibarlı tərəfdaşlıq prinsiplərinə aid edilə bilməz. O cümlədən, vacib və diqqət yetirməli olacaq mühüm məqamlardan biri də budur ki, ümumiyyətlə, Azərbaycan və Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, bu ölkələrin dövlət başçıları müəyyənləşdirərək, həmin münasibətlərin inkişafı üçün söyləyərək davam etdirirlər”. SİA xəbər verir ki, bu fikirləri olaylar.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Rusiya XİN-nin mətbuat katibinin erməni əsilli Rusiya vətəndaşlarının ölkəmizə burxılmaması, eləcə də, onun iddia etdiyi kimi, Azərbaycan tərəfindən “bu vəziyyət düzəldiləcəkdir” vədi verilməsi ilə bağlı fikirlərinə münasibətini bildirərək deyib.



Siyasi ekspertin sözlərinə görə, bənzər fikirlərin M.Zaxarova tərəfindən bəyan edilməsinə nəzər salarkən, bu fikirlərin analizini apararkən, biz Rusiya dövlətinin rəsmi şəxslərinin heç birinin adının hallanmadığını da görə bilərik: “Bu baxımdan, həmin ifadələri Rusiyanın siyasi mövqeyi kimi qiymətləndirmək doğru olmazdı”.

“Həmçinin, unutmamalıyıq ki, BMT TŞ-nin üzvü olaraq, Rusiya Azərbaycanın işğal altındakı ərazilərində yerləşən işğalçı qüvvələrin çıxarılması məsələsində, eyni zamanda, bu torpaqlardan zorla qovulan insanların doğma yurd-yuvalarına geri qaytarılmasını əks etdirən 4 qətnamənin hər birində ərazi bütövlüyümüzün təmin olunmasına səs verib və bu tələbi dəstəkləyib”, xatırladan Bəhruz Quliyev hesab edir ki, son zamanlar Azərbaycan və Rusiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir və davamlı xarakter alıb: “Belə olan məqamda, Zaxarovanın fərdi kontekstdən çıxış etdiyini də deyə bilərik. Çünki məlum bəyanat qeyd edilən kontekstdən - Azərbaycan və Rusiya strateji əməkdaşlığı reallığından tamamilə kənardadır. Görünür isə budur ki, bu six əməkdaşlıq Rusiya XİN-də fəaliyyət göstərən kiçik rəngli əməkdaşları nədənsə, narahat edir. Daha dəqiq desək, son zamanlar biz, Ermənistan-Rusiya əlaqələrində kəskin problemlərin yaşandığının şahidləri olmağdayıq. İstər Ermənistanın hazırkı hakimiyyətinin anti-Rusiya xarakterli xətti tutması, istər Rusiyanın hərbi, iqtisadi və s. məsələlərdə Ermənistana yönəlik siyasətini sərtləşdirməsi, xüsusilə, Rusiya qazının bu ölkəyə verilməsində ümumi razılığın gəlinməməsi, mavi yanacağa olan tariflərin artırılması və s. məsələlər deyilənləri kifayət qədər sübuta yetirir. Belə olan bir vəziyyətdə, ölkələrimizin münasibətlərindəki uğurlu inkişaf strategiyası Zaxarovanın təmsalında ayrı-ayrı fərdlərin bənzər açıqlamaları ilə müşahidə olunur ki, bunu da rəsmi dövlətlərarası münasibətlərə aid etmək heç bir halda doğru hesab edilə bilməz”.

Ekspert qeyd edib ki, bütövlükdə, Azərbaycan istər beynəlxalq aləmdə, istərsə də, ayrıca olaraq MDB məkanında multikultural dəyərlərə sadıq ölkə kimi tanınır, hətta bu dəyərlərin mərkəzi olaraq qiymətləndirilir: “Misal üçün, bu gün, Ermənistandan fərqli olaraq, Azərbaycanda 30 mindən çox erməni əsilli vətəndaş yaşayır və nəinki erməni əsilli vətəndaşlar, eləcə də digər xalqların nümayəndələri ölkəmizdə əmin-amanlıq, sülh və barış şəraitində yaşamaqla yanaşı, həm də fəaliyyət göstərirlər. Eləcə də, son illər Azərbaycanda turizmin inkişafı sürətli xətt yolunu tutub və təkcə ötən il orta hesabla, 880 min rusiyalı turist ölkəmizə səfər edib. Onların arasında erməni əsilli rusiyalılar da olublar. Bu rəqəm hər il artımla müşahidə olunmaqdadır. Lakin gəlin görək, Ermənistanda vəziyyət nə yerdədir? Bu ölkədə rusdilli təhsil müəssisələri bağlanır, ruslara qarşı etnik siyasət aparılır, ümumiyyətlə, rus dilinin qadağan olunması istiqamətində rəsmi dövlət siyasəti həyata keçirilməkdədir. Görəsən, nəyə görə, M.Zaxarova bu məsələləri qabartmır, lakin bunun yerinə fərdi və əsas olmayan açıqlamalarını səsləndirir? Bilinən isə budur ki, burada Azərbaycanla Rusiya arasındakı münasibətləri kölgədə qoymağa çalışanlar var və ona görə də strateji münasibətlərin ruhuna zidd olan əsassız bəyanatlar verilir. Çünki biz, birinci dəfə deyil ki, Rusiya XİN-də mətbuat katibi vəzifəsini daşıyanlardan məlum bəyanatları, açıqlamaları eşidirik”.

“Bütün bunlara rəğmən, Azərbaycanla Rusiya dövlət başçıları arasında əməkdaşlıq məsələləri prioritetlik təşkil edib və bundan sonra da edəcək”, deyən Bəhruz Quliyev təkcə ötən il, hər iki ölkə rəhbərləri arasında 6 görüşün baş tutduğunu və bu faktın özünün dövlətlərimizin strateji əməkdaşlıqda maraqlı olduqlarını təsdiqlədiyini vurğulayıb və qeyd edib ki, Rusiyanın dövlət başçısının ermənilərin yeni iqtidarına qarşı sərgilədiyi soyuq münasibəti də göz önündədir: “Yəqin ki, M.Zaxarova və onun təmsalında bənzər açıqlamalarla çıxış edən bəzi şəxslər bu reallıqdan - yəni Ermənistandan fərqli olaraq, Azərbaycanla qurulan strateji münasibətlərdən ciddi narahatlıq keçirirlər. Lakin hər şeyə rəğmən, bu əməkdaşlıq yüksələn xətlə davam edəcək və bənzər bəyanatların əsassızlığını isbatlamış olacaq”.

“Əgər Ermənistanda baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsansa...”



R egionun, ümumilikdə, dünyanın inkişaf dinamikasına müsbət təsir edən, mühüm töhfələr verən Azərbaycan beynəlxalq aləmdə humanist addımların, qlobal iqtisadi layihələrin müəllifi kimi tanınır. Bu layihələr sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, region ölkələrinin iqtisadi baxımdan inkişafında əvəzədlənməz faktor kimi çıxış edir. Qardaş Türkiyə, Gürcüstan, İran və digər dövlətlərlə mövcud iki və çoxtərəfli əməkdaşlıqlar gələcək

də böyük perspektivlər vəd edir. Təbii ki, işğalçı Ermənistan isə bütün bu layihələrdən kənarda çöküş dövrünü yaşayır. Bu gün işğalçı ölkədə siyasi gərginlik davam edir, iqtisadiyyat iflas həddindədir, əhali xaricə axın etməkdə davam edir. Qeyd etdiyimiz kimi, səbəb isə birdir: işğalçılıq siyasəti, Azərbaycan və digər ölkələrə qarşı əsassız ərazi iddiaları, terrorist siyasi rejim. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı xüsusi olaraq bu məsələyə toxunub və iyirmi il hakimiyyəti qanunsuz zəbt etmiş kriminal xunta rejiminin süqutundan danışib. Möhtərəm Prezidentimiz bəyan edib ki, bu, kriminal rejimin məntiqi acı sonudur.” Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 20 il ərzində Ermənistandakı kriminal rejimin işğalçılıq siyasətinə biganə qalan beynəlxalq təşkilatlar yenə də ikili standartlardan əl çəkmək istəmir, baş verənlərə obyektiv qiymət verməkdən boyun qaçırlar: “Möhtərəm Prezidentimiz nitqində haqlı olaraq vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlar Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy verirlər. Son parlament seçkilərində gördük ki, hakimiyyəti qanunsuz zəbt edən kriminal rejim heç 5 faiz də səs toplaya bilmədi. “Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dem vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir?” deyən ölkəmizin başçısı bəzi beynəlxalq təşkilatları fakt qarşısında qoyub. Hesab edirəm ki, möhtərəm Prezidentimizin “Ermənistan beynəlxalq arenada kon-yak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb” fikri bəzi beynəlxalq təşkilatlar üçün dərs olmalı, hadisələrə bundan sonrakı yanaşmalarında əsaslı dönüş yaratmalıdır”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, demokratiyadan, insan haqlarından danışan bəzi beynəlxalq təşkilatlar Ermənistanda baş verən hadisələrə göz yummamalıdır: “Söhbət demokratiyadan gedirsə, bu amil Ermənistan üçün də keçərlidir. Başqa ölkələrə “insan haqları” adı altında təzyiq göstərən bəzi beynəlxalq təşkilatlar Ermənistan adı gələndə niyə susurlar? Bu susunluq nə vaxtə kimi davam edəcək? Əgər işğalçı ölkədə 20 ildə baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsansa bəzi beynəlxalq təşkilatların demokratiya, insan haqları ilə bağlı bəyanatları boş və mənasız söz yığını olaraq qalacaq”.

Paytaxtda abadlaşdırılan növbəti həyət istifadəyə verilib

H əydr Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlməmiş “Bizim həyət” layihəsi uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, yanvarın 14-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Binəqədi rayonu, Fərman Məlikov küçəsi 1B, 1Q, 1A, 2A və 2B ünvanında 2400 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 10 000 kvadratmetr sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə ərazidə uşaq oyun elementləri, müxtəlif idman qurğuları, mini futbol və şahmat meydançıları salınıb, uşaqlar üçün xüsusi örtüklü əyləncə mərkəzi quraşdırılıb, 8 ədəd söhbətqah və oturmaqcaqlar qoyulub, binaların həyətinə müasir işıqlandırma dirəkləri quraşdırılıb. Bu cür meydançıların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzini sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistemik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac və kol əkilib və 4 000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan on dördüncü həyətdir. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.



Vətən! Ərazisi, sərhədləri bəli müqəddəs məkən... Bu torpağın hər qarışından qan qoxusu gəlir, şəhid qanı ilə nəfəs alır Azərbaycan torpağı. Tarix boyu yadelli işğalçıların, imperiyanın, erməni daşnaqlarının hücumuna məruz qalsa da, məğrur dayanıb.

Bu gün Azərbaycan torpağının 20 faizi erməni işğalçılarınin təcavüzkar siyasəti nəticəsində, işğal altında olsa da, Azərbaycan əsgərinin əzmi, ƏSGƏR adını şərəflə daşması bu torpaqların təzliklə qaytarılmasından soraq verir. Dünyada əsgər andı ən müqəddəs andır və bu andın yükü, çəkisi ölçüyə gəlməz. Qışın soyuğunda, qarında, yayın qızmar günəşində Azərbaycan əsgəri mərdimərdənə Vətən sərhədlərinin keşiyində dayanaraq, onu ayıq-sayıq tərzdə qoruyur. Bu gün yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan əsgərə mənəvi, yeri gələrsə, fiziki cəhətdən dayaqdır, arxadır. Doğma yurdun müdafiəsinə qalxmağa hər an hazır olan vətənpərvər Azərbaycan əsgərinə ölkəmizin məktəblərində təhsil alan məktəblilər də mənəvi dəstəklidirlər. Ölkəmizdə həyata keçirilən layihələrdən olan “Əsgərə məktub” yazmaq təşəbbüsləri də bu mənəvi dəstəyin bir təzahürüdür.

Onların əsgərlərimizə yazdıqları məktubların hər sətrində vətən torpağının ucuz-bucaqsız məkanları görünür. Bu, bir inam hissidir, əsgərə olan inamdan doğan fikirdir ki, məktəblilər onların şücaəti ilə Azərbaycan torpaqlarının geri alınacağına inanırlar. Azərbaycanın gənc əsgərinə munis duyğularını, hiss və düşüncələrini ifadə etməklə vətən keşiyində dayanan ənənə oğullarımızla sanki məktəblilər sərhədlərdə, səngərlərdə söhbətləşir, bu da əsgərlərə mənəvi güc, dayaqdır ki, daha cəsarətli, mübariz vətənə xidmət etsinlər. Bu gün qarşımızda yüzlərlə məktəblinin əsgərə yazdığı məktulardan bir qismi var. Hamısı məzmunu və ideyası baxımından bir-birindən maraqlı, təsirlidir. Məktubları oxuyuruq. İlk baxışda diqqətimi Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Həsən Fərman oğlu Orucovun “Əsgərə məktub”u cəlb edir: “Əziz əsgər! Səninlə tanış olduğuma çox şadam. Qarabağda hava necədir? Yəqin ki, sən də o isti yataq, ana əli ilə bişirilmiş yemək və ailən üçün darıxmısan. Biz rahat oxuyarkən, siz bizi qoruyursunuz. Mən sizə çox minnətdaram! Əgər bir gün zaman olarsa, əziz əsgər, Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbdə görüşmək istəyirəm!!! Sizə cəbhədə bol şans!!!” Məktəbli Orucun məktubu cavabsız qalmayıb. Əsgər ona belə yazır: “Bu məktubum birbaşa Orucov Həsən, sənədir. Mən də səninlə tanış olduğuma görə çox şadam. Mən hazırda Qarabağ ərazisində xidmət etməyirəm, amma orada xidmət göstərən əsgər yoldaşlarımızın soyuq havada düşmənlə üz-üzə səngərdə necə əziyyət çəkdiyi haqda az da olsa məlumatımız var. Amma hər nə olursa-olsun, yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canımız və qanımız bahasına olsa, qorumağa hazırıq. Bəli, əlbəttə, mən də hamı kimi, ailəm və tanışlarım üçün çox darıxıram. Görüşməyə qaldıqda isə, söz verirəm: inşallah, iyul ayında tərxis olunacağam. O məktəbi də yaxşı tanıyıram. Bacardığım qədər gəlib səninlə görüşəcəyəm. Biz burada xidmət göstərdiyimiz zaman müddətində sən də dərslərini yaxşı oxu, qiymətlərin də yüksək olsun. Biz kimlərinə, siz də bizim gələcəyimizsiniz. Bütün sinif yoldaşlarına məndən salam de. Biz yaxşıyıq. Siz də gələcəyimiz üçün əlinizdən gələni edin. Və ən əsas da valideynlərinizin sözündən çıxmayın, çünki onlar hər zaman sizi-bizi qorumağa çalışır və bunun uğrunda əziyyət çəkir”. Sonda isə, əsgər məktəbliyə bu məktubu saxlamağı və görüşəndə ona göstərməyi, qeyd edir. Zərflərin içində olan bir-birindən maraqlı məktubları oxuyarkən,



Azərbaycan əsgəri, SƏNINLƏYİK!

Məktəblilərin “Əsgərə məktub” yazmaq təşəbbüsü vətən keşiyində dayanan əsgərlərimizin ruh yüksəkliyini daha da artırır

bir daha təsdiqini tapır ki, biz hamımız bu torpağın əsgəriyik. Onu qanımızla- canımızla son nəfsimizə qədər qorumalıyıq.

Azərbaycan əsgəri, hərbiçisi məktəblilərin ünvanladığı məktubları böyük sevgi ilə qarşılayır, dolğun şəkildə onların məktubunu cavablandırır. Məktəbli Zəhra Məmmədli “Siz vətənimizin fəxri, qürurusunuz, hamımız sizə ümid edib, bilirik ki, sizə tapşırılan işi müvəffəqiyyətlə yerinə yetirirsiniz”, - deyərək əsgərə məktubunda yazır. Əsgər Mehdi isə ona cavab olaraq ünvanladığı məktubunda yazır: “...Sizlər bu ürəyimə bəda-hətən gələn tövsiyə və məsləhətlərimi dərinlən dərk edib qəbul etməyə özündə cəsarət taparsınızsa, o zaman bizlərə silahdaş olmağa, çiyin-çiyinə yağı düş-



mənərimizə qarşı vuruşmağa üzərində şəhidlərimizin qanı olan əzəmət doğuran üçrəngli ay-ulduzlu bayrağımızı işğal olunmuş torpaqlarımıza sancmağa dəvət edərim...” Bu, bir əsgər və hərbiçi çağırışıdır. Bir azərbaycanlının içindən gələn vətən sevgisinin alovudur ki, qığılıcı hər tərəfə səpələnir.

Azərbaycan - mayası nur, qayəsi nur ki...

Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan” deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər.

Bəli, Məmməd Arazın od püskürən misralarında Azərbaycana, bu torpağa olan sevgi

elənir. Ələndikcə, hər bir azərbaycanlıya sevgi, Vətənə sevgisini aşılayır.

Masa üstündə olan başqa bir Sumqayıt məktəblisinin zərfini açıyıq. O isə, əsgərin bizim üçün çəkdiyi əziyyətin qarşılığını heç nə ilə ödənilə bilinməyəcək əziyyət olduğunu yazır.

Dayısı şəhid olmuş məktəblinin məktubuna isə, əsgərimiz belə cavab yazıb: “Allah şəhid dayına rəhmət eləsin. Bizim ordumuz düşməni məhv edəcək gücündədir. Biz Ali Baş Komandan Cənab İlham Əliyevin əmrini gözləyirik. Gec-tez biz torpaqlarımızı alacağıq”.

Məktəbli Əli Əsgərli isə “Sən varsansa, vətən var, Vətən varsa sən varsan, Vətənin keşiyində durmusan, bizi qoruyursan”, - yazır. Səmimi sətirlərdə məktəbli hərbi xidmətin kişilik məktəbi olduğunu da qələmə alır. Yazır ki, unutmama ki, vətəni qoruya bilməyən əsgər, ailəsini də qoruya bilməz.

Nəsir Hacıadənin, Nərimin İsayevanın, Elman Əhmədovun və onlarla məktəblinin məktubları səmimi fikirləri ilə diqqəti cəlb edir.

Əsgərlərimizin əli silahlı səngərlərdə dayanaraq, keşik çəkməklərinə baxmayaraq, məktəblilərə cavab olaraq ünvanladığı məktublarında böyük qardaş kimi tövsiyələ-

rini də verməyi unutmayıblar: “İndi inkişaf edən ölkəmizdə məktəbli üçün yarıdılan hər cür şərait var. Bu inkişafdan bəhrələnməyə çalış. İnşallah, sənin də dediyin kimi, biz ermənilərə qalib gələcəyik. Əzəli torpaqlarımızı qürurla geri qaytaracağıq”. Daha sonra vətəni qorumağın hər bir əsgərin borcu olduğunu yazaraq, əminliklə vurğulayır ki, bu günə kimi əmin-amanlıqla yaşadığınız kimi, bu gündən sonra da əmin-amanlıqla yaşadığınız Azərbaycanı əsgər göz bəbəyi kimi qoruyacaq. Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı geri qaytarmaq əzmindədir.

İstər məktəblilərin əsgərlərə ünvanladığı məktublarda, istərsə də əsgərlərin cavab yazdıqları məktublarda vətən sevgisi, vətən torpağının müqəddəs olması diqqəti çəkir. Bu torpaq hamınındır, hər bir azərbaycanlıındır. Qorumaq, müdafiəsində durmaq da hər birimizin məsuliyyətidir.

Məktublar çox, Azərbaycana sevgi isə bitib-tükənmir. Həsərdən cadar-ca-

dar olmuş Qarabağ torpağı yolumuzu gözləyir. O yollara dönəcəyik. Mübariz ruhlu əsgərlərimizin ərənliliyi ilə.

Bu məktub vətən keşiyində dayanan əsgərlərimizin ruh yüksəkliyini daha da artırmaq onlara mənəvi dayaqdır. Şagirdlərin məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq hissi, eləcə də, ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur. Azərbaycan vətəndaşının hər birinin döyüşə hazır olduğu bir daha özünü büruzə verir. Əsgərlərimiz yurdumuza, yurdumuzsa əsgərlərimizə söykənmişdir. Yurda söykənən əsgər isə məğlub olmaz.

Əlbəttə ki, “Əsgərə məktub” təşəbbüsü-nə qoşulan, əsgərlərimizi ruhlandırان məktəblilər əsl vətəndaşdırlar. Əsgər üçün “Salam, əsgər!” ifadəsindən qürurverici söz ola bilməz. “Rahət yaşamağımız üçün sizə borcluyuq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. İşğal altında olan bütün torpaqlarımızı geri qaytaracağıq!” kimi ifadələrdə Azərbaycan əsgəri öz gücünü bir daha dərk edir.

Bu gün bu sətirləri qələmə alan məktəbli sabah sərhədlərimizdə silahı ilə bizləri qoruyacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlının yap.org.az-a müsahibəsi

- Mübariz müəllim, 2018-ci il Azərbaycan üçün mühüm uğurlar və əlamətdar hadisələrlə yadda qaldı. Ötən ilin yekunlarını necə xarakterizə etmək olar?

- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən ilin ən mühüm-əlamətdar hadisəsi prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu. Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa səs vermiş oldu. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəyriyyətli siyasət davam etdirilir. 2016-cı ildə aprel döyüşləri Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu, düşmən üzərində hərbi, siyasi, iqtisadi və mənəvi-psixoloji üstünlüyünü bir daha sübuta yetirdi. Bu reallıqlar həmçinin Ermənistanda hərbi-xunta rejiminin çöküşündə mühüm rol oynadı. Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb, bunun nəticəsində işğalçı ölkə iqtisadi və siyasi böhrana sürüklənib.

Ümumiyyətlə müstəqilliyinin 28-ci ilinə qədəm qoyan Azərbaycan bu müddət ərzində çox mühüm nailiyyətlərə imza atıb. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir, Azərbaycan bu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edəcək, bu, ölkəmizin çox mühüm diplomatik nailiyyətidir. Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlıq və təhlükəsizliyi verdiyi fundamental töhfələrdən bəhs edərkən ölkəmizin iqtisadi baxımdan bölgədə həlledici rolə malik olduğunu xüsusi vurğulamaq lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan global xarak-



terli layihələrin nəticələrini göstərmək olar.

Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malikdir. qazanıb, İslam həmrəyliyinə müstəsna töhfələr verir. 2018-ci ildə də Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdi ki, bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirli-dir. "Yeni bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir"-deyə, dövlətimizin başçısı vurğulayıb.

2018-ci ildə Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Cənab Prezidentin apardığı bu siyasət bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Azərbaycan Prezidentinin qayğısını bir daha təsdiq edir. Bütün bunlar göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin

olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təmin olunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb. İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, qeyri-neft ixracının artırılması və dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirilən siyasət növbəti 10 ildə qeyri-neft sektorunun əvvəlki onilliklə müqayisədə daha çox artacağını şərtləndirir.

Bütövlükdə, 2018-ci il Azərbaycan üçün çox mühüm nailiyyətlərlə yadda qaldı. Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşıma qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək. Əlbəttə, bütün bu nailiyyətlər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq.

- Yeni Azərbaycan Partiyasının 2018-ci ildə fəaliyyəti nə ilə yadda qaldı?

- Azərbaycan Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik inkişaf edir, mütəmadi olaraq çox mühüm nailiyyətlər əldə edir. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası da Azərbaycanın inkişafına öz layiqli töhfəsini verir. Ümumiyyətlə, YAP öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında davam etdirir, Heydər Əliyev yolu ilə irəliləyir. Prezidentin siyasətinin həyata keçirilməsi və təbliğində aparıcı - avanqard rol Yeni Azərbaycan Partiyasına məxsusdur.

2018-ci ilin ən mühüm və əlamətdar hadisələrindən biri Yeni Azərbaycan Partiyasının VI Qurultayının keçirilməsi oldu. Qurultay Prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq cənab İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi. Aprelin 11-də keçirilən seçkilərdə isə partiyamızın Sədri cənab İlham Əliyev növbəti dəfə möhtəşəm qələbə qazandı. YAP-ın seçki təcrübəsini və xalq tərəfindən dəstəklənməsini nəzərə alaraq qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyası bu il keçiriləcək bələdiyyə seçkilərində də yüksək nəticələr əldə edəcək.

YAP zamanının sınaqlarından uğurla çıxmış və əhəmiyyətli nailiyyətlərə imza atmış ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyasının qarşısında duran hədəflər milli maraqlara əsaslanan və dövlətin qarşısında duran hədəflərdir, partiyanın hər bir üzvü bu hədəflərin reallaşması üçün çalışır. Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir. YAP 51 ölkənin siyasi partiyalarının təmsil olduğu "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı" təşkilatının (İCAPP) Daimi Komitəsinin üzvüdür, partiyamızın Avropanın bir sıra nüfuzlu siyasi partiyaları ilə gəniç əlaqələri mövcuddur.

YAP-ın üzvləri müxtəlif sahələrdə-elm, təhsil, mədəniyyət və digər sahələrdə, dövlət idarəçiliyində uğurla təmsil olunurlar, o cümlədən beynəlxalq müstəvidə ölkəmizi müvəffəqiyyətlə təmsil edirlər. YAP gəncləri bu gün sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarının qorunmasında ardıcıl və səmərəli fəaliyyət göstərirlər. Məlumdur ki, Azərbaycanın qazandığı uğurlar bəzi dairələr tərəfindən qışqanclıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin müsbət beynəlxalq imicinin və uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Əlbəttə bu cəhdlər əbəsdir. Azərbaycan müstəqil, milli maraqlara əsaslanan siyasət yeridir və ölkəmizin müstəqil siyasətinə, inkişaf yolunda irəliləməsinə təsir etmək mümkün deyil...

- Yeri gəlmişkən, son zamanlar sosial şəbəkələrdə anti-Azərbaycan dairələr və

"beşinci kolon" tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması ilə bağlı nə deyə bilərsiniz?

-Ölkəmizdə uğursuzluğa düşər olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar. Əlbəttə Azərbaycan cəmiyyəti belələri dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün yalan məlumatlar döviyyəyə buraxdıqlarını, anti-millilə çağırışlar səsləndirdiklərini bilir. Ümumiyyətlə bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur, çünki Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən hər bir vətəndaş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsas olduğunu anlayır və dövlətimizin başçısına, onun siyasətinə böyük inamını ifadə edir. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparılanlar, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır. Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvlərinin həbsdə olan blogger Mehman Hüseynovla görüşməsi məhz "beşinci kolon" nümayəndələri tərəfindən səsləndirilən iddiaların yalan və böhtan xarakterli məlumatlardan ibarət olduğunu bir daha sübuta yetirdi.

- Mübariz müəllim, Azərbaycanda dini durum yüksək qiymətləndirilir, dövlət münasibətləri mütərəqqi nümunə kimi dəyərləndirilir. Ölkəmiz dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır. Bu barədə fikirləriniz nədən ibarətdir?

- Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini

Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlının yap.org.az-a müsahibəsi

sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Dövlətimizin başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər keçirilir. Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayğının parlaq nümunəsidir.

Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter daşıyır, tolerantlıq və multikultural mühit hökm sürür. Son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 křişna ibadətگاهی mövcuddur. 2018-ci ildə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 909-a çatıb. Onlardan 877-i İslam, 32-i qeyri-İslam təmayüllüdür. Sonunculardan 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i křişna şüuru dini icmasıdır.

Biz ötən il də Prezident İlham Əliyevin siyasətində tolerant və multikultural dəyərlərin əhəmiyyətli yer tutduğuna bir daha şahid olduq. Ölkə rəhbərliyinin dəstəyi ilə 2018-ci ildə də müxtəlif xarici ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar beynəlxalq konfranslar keçirilib ki, bu tədbirlər coğrafi olaraq çox geniş ərazini əhatə edib. İspaniya, Avropanın müxtəlif ölkələri, Almaniya və başqa ölkələrdə təşkil edilən tədbirlərdə Azərbaycanın multikultural dəyərləri ətraflı şəkildə insanlara çatdırılıb. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə reallaşan beynəlxalq tədbirlər insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə mühüm töhfə verib. Ölkə rəhbərinin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə böyük stimül verir və verməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan

mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyn daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görüldü. Dövlət başçımız İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçımızın diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür.

Azərbaycan dünyada öz mədəniyyəti, tarixi, adət-ənənələri ilə fəxr etməyə layiq olan az sayda dövlətlərdən biridir. Tolerantlığın dövlət strategiyası olaraq əsasını Ümummilli lider Heydər Əliyev qoymuş, bu zəngin ənənə hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox böyük diqqət və qayğı göstərir.

Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Bu gün öz nümunəvi dəyərlərini bütün dünyaya təqdim edən Azərbaycan əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlik ənənələrindən istifadə edərək artıq dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilib. Son illər həm lokal, həm də global əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkil olunması tamamilə məntiqəuyğundur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər - ibadət evlərinin təmiri və yenidən qurulması, Azərbaycanın tolerant və multikultural dəyərləri-

nin dünyaya çatdırılması istiqamətində həyata keçirilən tədbirlər müstəsna əhəmiyyətə malikdir.

- Dini maarifləndirmə istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Təcrübə göstərir ki, bu gün dini sahədə ortaya çıxan əksər problemlərin kökündə dini savadsızlıq, İslamın olduğu kimi təqdim edilməməsi dayanır. Məhz bu səbəbdən Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi önəm verir. Çünki dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, dövlətlər və xalqlar arasındakı qarşıdurmaların qarşısı alınır.

Maarifləndirmə işi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Dövlət Komitəsi ölkədə dövlət-din münasibətlərinin, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini radikalizm meyillərinin qarşısının alınması, o cümlədən milli-mənəvi dəyərlərimizin, ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işi aparır. Bu məqsədlə komitənin "Dövlət və Din" ictimai fikiri toplusu və "Cəmiyyət və Din" qəzeti nəşr olunur; dini radikalizm, ekstremizm, fanatizm və xurafat meyillərinin qarşısını almaq, eyni zamanda milli-mənəvi dəyərləri təbliğ etmək məqsədilə kitab, broşür və digər çap məhsulları hazırlanır; İctimai TV-də hər həftə "Din və Cəmiyyət" verilişi, Space TV-də "İnam" verilişi efirə gedir; ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktual olan mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninglər, "dəyirmi masa"lar təşkil edilir. Eyni zamanda, keçirilən əksər tədbirlərdə Dövlət Komitəsinin səfərişi ilə ərşəyə gəlmiş, dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən "Fitnə", Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş "Şəhadət", İslam dininin sülhsevərliyindən, tolerantlığından bəhs edən "Üfüqdəki gələcək" və bu günlərdə ictimaiyyətə təqdim olunmuş Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın to-

lerantlıq keyfiyyətləri işıqlandırılmış "Vəhdət qanımızdadır" sənədli filmləri nümayiş olunur. Ölkənin bütün regionlarında, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda nümayiş etdirilən filmlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Ümumilikdə idxalla bağlı 2018-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 192 ad-

da dini ədəbiyyata baxılaraq, onlardan 26-sının çapı məqsəduyğun sayılmamışdır. 2018-ci ildə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirmişdir. 50 mindən artıq insanın iştirak etdiyi bu tədbirlərdə rayon icra hakimiyyətləri, təhsil müəssisələri, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, rayonlarda yerləşən Heydər Əliyev Mərkəzləri, Yeni Azərbaycan Partiyası (YAP) və YAP-ın Gənclər Birliyi, eləcə də Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və silahlı qüvvələri ilə yaxından əməkdaşlıq edilmişdir.

Tahir Rzayev: Prezident İlham Əliyev Azərbaycanın inkişafı, beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsi istiqamətində mühüm tədbirlər həyata keçirir

“Prezident İlham Əliyev Azərbaycanın inkişafı, beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsi istiqamətində mühüm tədbirlər həyata keçirir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, ölkəmizin qarşısında duran əsas vəzifə torpaqlarımızın işğaldan azad olunmasıdır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələ ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha bəyan edib.

“Cənab Prezident münafiqşənin həlli ilə bağlı dəfələrlə Azərbaycanın qətiyyətli, prinsipial mövqeyini ifadə edib. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bildirdi ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir. Bu sözlər işğalçı Ermənistanla və onun havadarlarına ciddi mesajdır. Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq”-deyə, deputat qeyd edib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı fevralın 20-də keçiriləcək

Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək. Bu barədə AZƏRTAC-a energetika nazirinin müşaviri - mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

Qeyd edək ki, toplantıda "Cənub Qaz Dəhlizi" layihəsinə cəlb edilmiş dövlətlərin, eləcə də digər ölkələrin nümayəndələri, layihənin səhmdarlarının və beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulur. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də keçirilib.



15 yanvar 2019-cu il

Prezident İlham Əliyevin bəyanatları erməniləri şoka salıb

“Aysor.am”: “Ermənistan Azərbaycanın 2018-ci ildə əldə etdiyi raket sistemlərindən hər hansı müdafiə vasitələrinə malik deyil”

Prezident İlham Əliyevin ötən həftə hökumətin geniş tərkibli iclasında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı verdiyi sərt bəyanatları təcavüzkar ölkənin mətbuatında da işıqlandırılıb. Görünən budur ki, ermənilər həmin bəyanatlarından şok keçirərək, ciddi şəkildə təlaşanırlar. Əks halda, erməni KİV-ləri Azərbaycan Prezidentinin fikirlərini sayt və qəzetlərin manşetlərində yerləşdirməzdilər.

Ermənistanın “ayror.am” saytı Cənab İlham Əliyevin bəyanatlarından sitatları yerləşdirib. Qeyd olunur ki, Azərbaycanın dövlət başçısı Ermənistanın təcrid olunması siyasətinin davam etdiriləcəyini bildirib: “Mən heç vaxt bizim tərəfimizdən aparılan siyasəti gizlətməmişəm. Mən hər zaman demişəm ki, Ermənistanın təcrid olunması üçün, biz bütün vasitələrdən istifadə edirik, gələcəkdə də bunu edəcəyik”.

Erməni media qurumu Azərbaycanın güclü və ən müasir standartlara malik olan silah arsenalının da olduğunu xatırladı

Erməni saytı ölkə rəhbərimizin torpaqlarımızın işğaldan azad edilməyəcəyinə qədər bu siyasətin davam etdiriləcəyi fikrini də qeyd edib.

“Aysor.am”, Prezident İlham Əliyevin digər fikirlərini də diqqətə çatdırıb. Belə ki, Onun Ermənistanın böhranlı vəziyyətdən çıxması üçün bir yolun - Azərbaycanla münasibətlərin yaxşılaşdırılması yolunun olması barədə irəli sürdüyü ifadələri də yazılıb: “Biz, buna hazırıq. Ancaq bunun üçün bir şərt var - Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

Adıçəkilən erməni media qurumu Azərbaycanın güclü və ən müasir standartlara malik olan silah arsenalının da olduğunu xatırladaraq, Prezident İlham Əliyevin bəyana-



tındakı fikirlərinə diqqət çekib.

Ermənilər anlayırlar ki, işğalçılıq siyasəti Ermənistanı daha ağır vəziyyətə doğru sürükləyir

Sayt yazır ki, Azərbaycanın dövlət başçısının sözlərinə görə, Ermənistan, Azərbaycanın 2018-ci ildə əldə etdiyi raket sistemlərindən hər hansı müdafiə vasitələrinə malik deyil. “Ermənistan “Polonez”, və LORA raket sistemlərinə qarşı müdafiə mümkünlüyünə malik deyil. Bu, istənilən hədəfi məhv etmək üçün, yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik olan sistemlərdir. Qarşı tərəfin, elə bir hərbi hədəfi yoxdur ki, biz onu yüksək dəqiqliklə məhv edə bilməyək”, deyərək “aysor.am” Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından sitat gətirib.

Beləliklə, görünən budur ki, əslində, erməni ictimaiyyəti ölkələrinin nə qədər ağır və böhranlı vəziyyətdə olduqlarını yaxşı bilirlər və onu da anlayırlar ki, işğalçılıq siyasəti Ermənistanı daha ağır vəziyyətə doğru sürükləyir və zaman-zaman bu realıq öz təsdiqini tapmaqdadır. Çox yəqin ki, adıçəkilən erməni saytı da daxil olmaqla, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd edilən fikirlərini ictimailəşdirən düşmənin digər informasiya resursları əsl gerçəyi dərk edərək və ciddi şok keçirirlər.

Rövşən Rəsulov

Erməni politoloqu etiraf edir!

Orant Melik-Şaxnazaryan: “Ermənistan təcrid olunmuş ölkəyə çevrilib”

Ermənistanda yeni parlament fəaliyyəyə başlayar-başlamaz, ölkənin bir sıra aparıcı politoloq və siyasi ekspertləri ciddi uğursuzluqlardan və gözlənilən təhlükələrdən danışmağa və etiraflar etməyə başlayıblar.



Ümumilikdə mövcud hakimiyyətin xarici siyasətini qiymətləndirərkən, politoloq deyib: “Ermənistan, təcrid olunmuş ölkəyə çevrilib. İnqilab nəticəsində, biz strateji partnyorlarımızla və müttəfiqlərimizlə münasibətlərimizi pozduq, ümumilikdə, Avropa İttifaqı ilə münasibətdə heç bir ciddi inkişaf yoxdur, yəqin ki, Avropa ölkələrinin parlamentlərində də bu məsələ dayanıb. Ermənistan isə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, ABŞ-la da heç bir münasibət yoxdur”.

“Real çəkiyə malik ciddi qüvvələr parlamentə düşə bilməyiblər”. Sözügedən fikirləri “tert.am-a” erməni politoloqu Qrant Melik-Şaxnazaryan yeni parlamentin tərkibi ətrafında mülahizələrini bölüşərkən deyib. Onun sözlərinə görə, əsaslı məsələlərdə parlament kifayət qədər eyni düşüncəliyə ibarətdir və onlardan biri özünü müxalifətçi kimi göstərməyə cəhd göstərir, lakin bu, siyasi hesablaşmalar zamanı problemə çevriləcək.

“Parlamentin bütün gücləri bir-biri ilə əməkdaşlıq edənləridir və belə olan halda, real müxalifətdən, ümumiyyətlə, danışmaq olmaz”, deyərək bildirən erməni politoloqu hesab edir ki, əgər proses zamanı ciddi fikir ayrılıqları yaranarsa, onda bu, başqa məsələ olacaq: “Lakin müxalifət ideoloji deyil, proqramlaşdırılmış müxalifət olacaq, belə ki, ideoloji cəhətdən onlar bir-birlərinə çox bənzəyirlər”.

Qrant Melik-Şaxnazaryan parlament diplomatiyasının xarici siyasət məsələsinə də toxunaraq bildirib ki, bunun üçün, hələ ki, araşdırma aparmaq və kimlərin bu işlə məşğul olacağını bilmək lazımdır. Lakin buna rəğmən, o, böyük kadr potensialını görmədiyini də bildirib.

“İnqilab nəticəsində biz, strateji partnyorlarımızla və müttəfiqlərimizlə münasibətlərimizi pozduq”

“Ermənistan bir çox siyasətçini “konyak diplomatiyası” ilə satın alıb”

“Bu gün Ermənistan özünün hiyləgər siyasəti ilə müxtəlif lobbici qruplaşmaları ələ almağı bacarır. Bura həm yunan, həm də erməni lobbiciləri daxildir. Onlar dünya miqyasında birlikdə hərəkət edirlər. Bunlara bir növ yaxından köməklik göstərilir. Əvəzində isə Ermənistan özünün konyakı və buna bənzər müxtəlif spirtli içkilərini həmin lobbicilərə verməyini artıq bir adət halına salıb”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında haqlı olaraq bildirdi ki, Ermənistan beynəlxalq arenada “konyak diplomatiyası”nı işə salıb və bir çox siyasətçiləri satın alıb: “Həqiqətən də Ermənistanın bu siyasətini pul və “konyak diplomatiyası” adlandırmaq olar. Çünki onlar işğalçı ölkə haqqında təsəvvür yaradarkən ilk dəfə olaraq məşəqqətlər çəkmiş, əzab içində “dövlət” qurmağa nail olmuş Ermənistan, erməni xalqı haqqında danışır. Hətta dünyada guya ilk şərabı ermənilərin çəkdiyini iddia edərək həmin lobbici qruplaşmalarla şərab məhsullarından, başda da konyak olmaqla onları təşviq edirlər. Çox təəssüflər olsun ki, gözüne bir qədər də xristian təəssübkeşliyi qatdıqları bu diplomatiya bəzən baş tutur. Ona görə də hesab edirəm ki, bunu konyak, şərab diplomatiyası da adlandırmaq olar. Bir sözle, ermənilər dünyanı aldatmağın müxtəlif yollarını düşünüb tapıblar. Təbii ki, onların içərisində başda gələn “konyak diplomatiyası”dır”.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitoring keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitoringin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller aparacaqlar.



“Quş qripi” ilə bağlı monitoring başlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı keçirilən monitoringi davam etdirir. Baytarlıq Xidmətindən SİA-ya verilən məlumata görə, Milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitoringə bu gün başlanılıb. Monitoring Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir.



Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürüblər. Köçəri quşlar üzrə monitoring aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməmiş, eləcə də təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksiya xəstəliyə rast gəlinməyib.

Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq. Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

İsa Həbibbəyli: “2019-cu ilin “Nəsimi İli” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür”

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi İli” elan edilməsini Azərbaycanın öz görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə müstəqillik dövründə də sahib çıxdığını və yüksək qiymət verdiyini bildirərək vurğulayıb ki, onların nümunəsində yeni nəsli inkişaf etdirmək məqsədini aydın şəkildə göstərir: “Nəsimi İli”nin elan edilməsi böyük tarixi və ədəbi elmi əhəmiyyətə malikdir. Vaxtilə Ulu Öndər Heydər Əliyevin İmadəddin Nəsimi ilə bağlı dövlət səviyyəsində qəbul etdiyi qərara əsasən, Nəsiminin yubileyinin keçirilməsi UNESCO-nun tədbirləri siyahısına daxil edilmişdi və bu tədbir ölkəmizdə geniş şəkildə qeyd edilmişdi. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin qərarı ilə ölkəmizdə ilk dəfə Nəsiminin heykəli ucaldıldı. Həmçinin, Bakıda rayonlardan və metrostansiyalardan birinə Nəsimi adı verildi”.

İ.Həbibbəylinin sözlərinə görə, bütün bunlar azərbaycançılıq ideyalarına, Azərbaycanın sabahına hesablanmış tədbirlərdir: “Prezident İlham Əliyev tərəfindən qısa müddətdə Nəsimi ilə bağlı iki Sərəncamın imzalanması mühüm hadisədir. Bu sərəncamlarla Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin “Nəsimi İli” elan edilməsi artıq müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanınması baxımından özünəməxsus əhəmiyyət kəsb edir. Bir müddət əvvəl, Prezidentin təşəbbüsü ilə Nəsiminin vəfatının 600 illiyinin UNESCO-da təntənəli şəkildə keçirilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya təqdim olunması baxımından böyük rol oynayır”.

İ.Həbibbəyli onu da qeyd edib ki, 2019-



cu ildə “Nəsimi İli” ilə əlaqədar tədbirlərin keçirilməsi bir daha Nəsiminin yaradıcılığının, onun dövrünün daha dərinlən öyrənilməsinə, bu böyük şairin, məhz Azərbaycan şairi kimi dünyaya tanınmasına böyük təkan verəcək.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, Nəsimi haqqında çox böyük elmi əsərlər yazılısa da, bu dahi şairin bu gün yenidən tədqiq edilməsinə, onun haqqında daha sanballı əsərlərin yazılmasına böyük ehtiyac var: “Əslində, Nəsiminin zəngin irsinin incəlikləri açılmamış qalıb. Sovet dövründə Sovet ideologiyası bu incəlikləri açmağa imkan vermirdi, o dövrdə bunu etmək çox çətin idi. İndiki şəraitdə Nəsimini yenidən öyrənmək, onun haqqındakı tədqiqatları dünya dillərinə tərcümə etmək və nəşr etmək bizim qarşımızda duran əsas vəzifələrdən olacaq”.

İ.Həbibbəyli, həmçinin bildirib ki, AMEA-da hazırlanmış tədbirlər planına uyğun olaraq, bu il ərzində Nəsimiyə həsr olunmuş ikinci beynəlxalq konfansı keçirilməsi nəzərdə tutulur. Nəsimiyə həsr olunmuş birinci beynəlxalq konfansı 2016-cı ildə keçirildiyini xatırladan akademik qeyd edib ki, ikinci beynəlxalq konfransın daha möhtəşəm təşkili planlaşdırılır.

R.HÜSEYNOVA

YAP Ağcabədi rayon təşkilatının yaradılmasının 24 illiyi qeyd olunub



R.Əhmədov müstəqilliyimizin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.

Çıxışında Ağcabədi rayon təşkilatının yarandığı tarixə və fəaliyyətinə nəzər salan təşkilat sədri rayon təşkilatının təsis konfransının 1995-ci il yanvarın 15-də keçirildiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaradılmasının 24 illiyi münasibətilə geniş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, Onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında davam edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşen Əhmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, rayon təşkilatının yaranması, keçdiyi inkişaf yolu haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşanan, xalqımızın düşdüyü çox ağır vəziyyət hər kəsin yaddaşındadır. O zaman çətin bir vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi. Belə bir vəziyyətdə dövlətçiliyimizin təminatını və xalqımızın müdafiəsini ancaq Heydər Əliyev kimi dahi bir Şəxsiyyət bacara bilərdi. Bu səbəbdən, Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanın - Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməyə razılıq verdi.



Qeyd edib ki, rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyələrinə, eləcə də, üzvlərin təşəbbüsünə əsaslanaraq, uğurla qurub.

Məruzə ətrafında Ağcabədi rayon Statistika İdarəsi ərazi ilk partiya təşkilatının sədri Elsevər İsmayilov, Ağcabədi rayon Telekommunikasiya Qovşağı ərazi ilk partiya təşkilatının sədri İbrahim Həsənov, YAP fəalı Könül Hüseynova çıxış edərək, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında oynadığı rol barədə fikirlərini çatdırıblar.

Tədbirin sonunda YAP sıralarına daxil olan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri, eyni zamanda, rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarına partiyanın yaradılmasının 24 illiyi münasibətilə Fəxri fərmanlar təqdim edilib.

ZÜMRÜD BAYRAMOVA



Tehranda təyyarə qəzasının qurbanları 15 nəfərə çatıb

Tehrana təyyarə qəzası nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. SiA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəza nəticəsində ölənlərdən 14-ü kişi, biri qadındır. Məlumatla görə, cəsədlər məhkəmə tibbi ekspertizası üçün xəstəxanaya aparılıb. Qəza yerindən qara qutu tapılıb.

“Nazirlərin görüşü ATƏT-in “quş” qoymaq xatirinə həyata keçirdiyi tədbirdir”



yoxdur. Çünki Ermənistanın tutduğu mövqe məsələnin həllinə yox, əksinə həll olunmamasına daha çox xidmət edir”. Bunu SiA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, heç Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyanın özü də ağıllı bir iddia irəli sürmür: “Həmçinin bu gün Paşinyan hökuməti hansısa bir planı qəbul edə bilmir. Amma bu gün parlamentdə onların yeni hökumətinin tərkibi təsdiq olunmalıdır. Bu hökumət qərbyönlümlü olacaqsas, təbii ki, bütün hallarda tamam ayrı bir mövqe tutacaq. Əgər rusiyayönlümlü olacaqsas, tamam ayrı bir mövqe tutacaq. Ona görə də yanvarın 16-na təyin olunmuş görüşdə hansısa irəliləyiş olacağını fikirləşmək ən azı absurddur. Amma Azərbaycan öz sülhməramlı xarici siyasətindən hələki əl çəkmir. Nə qədər ki onlar iddia irəli sürürlər ki, Azərbaycan məsələnin həllində maraqlı deyil amma ölkəmiz ona görə bu məsələdə iştirak edəcək. Düşünürəm ki, bu da növbəti bir görüş olacaq. Daha doğrusu bu görüş ATƏT-in “quş” qoymaq xatirinə həyata keçirdiyi bir tədbirdir. Bunun başqa cür adı da yoxdur”.

Ceyhun Rasimoğlu



Həcc ziyarətinin qiyməti bahalaşa bilər

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu yaxın günlərdə başlaya bilər. Bu barədə SiA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumatla görə, hazırda Həcc ziyarətinin qiyməti və kvotanın razılaşdırılması ilə bağlı işlər aparılır. Bu il Həcc ziyarətinin qiymətləri ötənildən təqribən 100 dollara qədər baha ola bilər. Qeyd olunub ki, qiymət artımı Səudiyyə Ərəbistanında hotellərdə qiymət artımı ilə bağlıdır.

QMİ-dən bildirilib ki, yaxın günlərdə qiymət və kvota məsələsi həll edildikdən sonra Həcc ziyarətinə gedənlərin sənədləri qəbuluna başlanılacaq. Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilmişdi. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlər idi. Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edirdi.

yerlərə qulluq və s.) həcminə, əmək funksiyalarına uyğun olaraq əmək haqları müəyyən olunacaq. Digər tərəfdən, Proqram cari ildə əlavə 30 minədək əmək müqaviləsi bağlanmasına imkan verəcək.

Açıqlandı: “Onlarla da əmək müqaviləsi bağlanacaq”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsiz DOSTU” proqramının icrasına hazırlıq işləri artıq başa çatır. Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunacaq. Bununla bağlı Mərkəzin rayon filiallarının qurulması işləri də yekunlaşmaq üzrədir. ƏƏSMN-dan SiA-ya verilən məlumatla görə, haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə həyata keçirilməsi və genişləndirilməsi məqsədində xidmət edən “İşsiz DOSTU” proqramı bu il ərzində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan verəcək. Həmin şəxslər Nazirliyin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən ibarət olacaq.

Ödənişli ictimai işlərə cəlb edilərkən həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanacaq. Bu da onların sosial sığortası sistemi ilə əhatə olunmasına, nəticədə gələcək pensiya hüquqlarının yaranmasına və ya mövcud olan fərdi hesablarında pensiya kapitalının artımına imkan verəcək. Proqramın iştirakçıları yerinə yetirəcəkləri ictimai işlərin (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) həcminə, əmək funksiyalarına uyğun olaraq əmək haqları müəyyən olunacaq. Digər tərəfdən, Proqram cari ildə əlavə 30 minədək əmək müqaviləsi bağlanmasına imkan verəcək.

Ermeni əsillilərin Azərbaycana buraxılmaması barədə Mariya Zaxarovanın dedikləri və Azərbaycan haqqında ifadələri çox absurd səslənir. Bu vaxta qədər, yəni az qala əsrin üçdə biri müddətində işğal edilmiş ölkəni, məhz işğalçının ziyarət etməsinə mane olunması nə Zaxarova, nə də digər birini narazı sala bilməz. İşğalçı ermənilərin Dağlıq Qarabağda on minlərlə insanı qətlə yetirdikləri, bir milyon insanı yurd-yuvasından didərgin saldıqları, Xocalı kimi insanlıq dramı törətdikləri, hələ də zəbt etdikləri torpaqları qaytarmamaq niyyətində olduqları halda, erməni əsillilərin Azərbaycana buraxılmamasında qeyri-adi nə var ki, Zaxarova belə pafoslu çıxışlarla diqqət cəlb etmək istəyir?

Mariya Zaxarova ermənilərin törətdikləri vandallıq, terror hadisələri və qətlər, soyqırımlar barədə məlumsatsız deyil ki, erməni əsillilərin nədən buraxılmamasını belə tərəddüdlə qarşılaya. O, çox gözəl bilir ki, işğalçı ermənilərdə türk milli mənsubiyyətinə qarşı antipatiya var və əsrlər boyu bu, özünü büruzə verib. Ötən əsrin əvvəllərində bu işğalçıların törətdiklərinin izləri itməmiş, hələ yaddaşlardan silinməmiş bir də əsrin sonunda yenidən həmin vəhşiliklərə, terrora, soyqırımlara imza atmalarını da Zaxarova çox yaxşı bilir. Çox yaxşı bilir ki, bu iki soyqırımı, əsrin əvvəllərində və sonunda olan soyqırımlar arasında azərbaycanlılar ermənilərə hansı münasibət bəsləyiblər. Yeni baxmayaraq ki, əsrin əvvəllərində ermənilər azərbaycanlılara qarşı böyük vəhşiliklər etmişdilər, say-sız-hesabsız insanları, özü də vəhşicəsinə qətlə yetirmişdilər, bundan sonra onlar Azərbaycanda rahat yaşamaqda da davam edirdilər, hələ ən yaxşı, ən məhsuldar ərazilərdə də məskunlaşmaqda idilər.

Rusların harada daha rahat və harada daha asudə yaşadıqları faktı Mariya Zaxarovanın mövqeyinin tamamilə yanlış olduğunu təsdiq edir

Zaxarova ermənipərəst mövqeyini gizlətmək üçün rus vətəndaşlarının Azərbaycana buraxılmamasına diqqət çəkir. Bir növ,

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın artıq neçənci dəfədir ki, Azərbaycan-Rusiya münasibətlərinin sürətlə dərinləşən templərinə uyşmayan bəyanatlar səsləndirməsi çox ciddi nəticələr çıxarmağa əsas verir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, iki ölkənin liderləri olan İlham Əliyevlə Vladimir Putin çox da asan olmayan şəraitdə əməkdaşlığı dönməz və strateji platformaya keçirməyə böyük səylər göstərdikləri halda, Zaxarova illər boyu əldə olunmuş böyük nəticələri bir bəyanatla alt-üst edən ziyanlı yol tutur: “Paşinyan yenicə hakimiyyətə gəldiyi ilk günlərdə onun pozucu Qarabağ siyasəti barədə “Trend” İnformasiya Agentliyinin sərbəlliyi və haqlı sualına Zaxarovanın necə tənqidatçı cavab verməyə çalışdığı hələ Azərbaycanda unudulmayıb. Konkret vəziyyətlərdə ermənilərin və Ermənistanın maraqlarını çox çıpaq şəkildə müdafiə etməyə çalışan Zaxarova bununla Azərbaycan-Rusiya münasibətlərinə hansı zərbəni vurduğunun fərqi varmaldır. Azərbaycanda kifayət sayda erməninin yaşadığı, ölkəmizin hətta Rusiyanın özündən artıq tolerant ölkə olması,

Mariya Zaxarova ermənipərəstdir

Rusiya vətəndaşlarını deyil, erməniləri müdafiəyə qalxan kəsə yalnız ermənipərəst adı verilə bilər

Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasını qabartmaq niyyətindədir və bununla da, erməni sevgisini gizlədəcəyini zənn edir. Zənn edir ki, beləliklə, özünün ədalətsiz yanaşmasını ört-basdır edə biləcək. Onu niyə ruslar deyil, erməni əsilli Rusiya vətəndaşları maraqlandırır? Yaxud erməni əsilli Rusiya vətəndaşlarının hüquqları üçün əldən-ayaqdan gedən bu xanım niyə eyni milli mənsubiyyətə malik olan ruslar barədə düşünür? Rusların harada daha rahat və harada daha asudə yaşadıqları faktı Mariyanın mövqeyinin tamamilə yanlış olduğunu təsdiq edir.

Ermənistanda yaşayan ruslar etiraf edirlər ki, onlardan kimlər ölkəni tərk edib Rusiyaya gediblərsə, geri qayıtmayıblar və belə bir niyyətli də yoxdur. Bunu da, onunla izah edirlər ki, Rusiyada yaşamaq daha rahat və münasibdir, nəinki Ermənistanda. Hətta kommunal xərcləri, işiq və qaz sərfiyyatına görə ödənişləri etməkdə çətinlik çəkdiqlərini bildirirlər. Daha doğrusu, bu ödənişləri etmək iqtidarında olmadıqları da göz qabağındadır və Ermənistanda ermənilərin belə səfalet içərisində yaşadıqları halda, rusların bundan daha üstün yaşayacaqlarına özlərinin ümidli belə qalmayıb.

Ermənistandakı şəraitin tamamilə əksi olaraq, Azərbaycanın isə bir çox rayonlarında, bölgələrində rusların məskunlaşdığı və azərbaycanlılarla birgə yaşadıqları çoxlu sayda kəndlər var ki, bu kəndlərdə yaşayanlar rus dilində danışır. Onların yaşayış şəraiti çox yüksək səviyyədədir. Həmin kəndlərin sakinləri kənd təsərrüfatının müxtəlif sahələrində, müəssisə və təşkilatlarda çalışır, sosial təminatları da yetərincədir. Məsələn, İsmayılı rayonunun İvanovka kəndi rus dilində danışan molokanların məskunlaşdığı ərazidir və onlar yaşayış şəraitindən çox razıdırlar.

Molokanlar inancılı insanlardı və öz həqiqi inanclarına görə, hələ 19-cu əsrdən Qafqaza qovulublar. Azərbaycanda məs-



kunlaşan bu insanlar hazırda məkan seçməndə yanılmadıqları qənaətinə diqlər. Əslində, onların yaşayış şəraiti belə bir qənaətə gəlməyə əsas verir. Çünki özləri də etiraf edirlər ki, Azərbaycanda yaşamaq onlar üçün çox xoşdur.

Təkcə İsmayılıda deyil, bir sıra rayonlarda da, məsələn, Gədəbəyde də ruslar məskunlaşıb. Gədəbəyin Novosaratovka kəndində rusların Azərbaycan dilində və yerli dialektlə danışmaları diqqəti cəlb etməyə bilməz. Əslində, bu, ondan xəbər verir ki, ruslar yerli azərbaycanlılarla nəzərəcarpaq dərəcədə qaynayıb-qarışıblar və onlar artıq doğmalaşıblar. Həmin kəndin sakinlərinə toylarda, el şənliklərində, bir-birinin xeyir-şər məclislərində ayrı-seçkilik qoyulmur və kənd onların birgəyaşayış məskəsinə çevrilib. Əbəs yerə deyil ki, indi rusların mətbəxinə Azərbaycan xörəkləri bəzəyir və onlar bundan çox razıdırlar. Yerli sakinlər bu kənddə 200 ildən çox müddətdə mehriban-casına yaşadıqlarını bildirirlər.

Rusiya vətəndaşlarının müdafiəsinə qalxan Zaxarova niyə bu vaxta qədər azərbaycanlı əsirlərə görə Ermənistanı hədəfə almayıb?

“XİN sözçüsü münasibətlərə hansı zərbəni vurduğunun fərqi varmaldır”

ölkəmizə hətta Ermənistan vətəndaşlarının idmançı və s. kimi leqal gəlib-gətdikləri barədə çoxlu faktlar getirmək və sübut etmək olar ki, Azərbaycana Rusiyadan gələn erməni əsilli insanlar nəinki təqib və ya deportasiya olunmur, əksinə sivil dövlətçilik prinsipləri çərçivəsində münasibət göstərilir. Bunları Zaxarova da çox yaxşı bildiyi və biliblə başqa cür danışdığı üçün məhz onun pis niyyətləri və danışdığı yanlışların böyük ziyanları barədə danışmağa daha çox ehtiyac duyulur. Zaxarova Azərbaycan üçün heç cür doğru olmayan və qərəzli fikirlər söyləməklə Rusiya XİN sistemindəki erməni lobbicilərinin əlinə oynadığını və hətta həmin lobbicilərdən birinə çevrildiyini çox aydın səviyyədə nümayiş etdirir.

Zaxarovanın antiəzərbaycan və erməniyönümlü bəyanatına Azərbaycan XİN diplomatik və beynəlxalq hüquq leksikonunda çox sərrast cavab verdi. Azərbaycan XİN-in bəyanatının Zaxarovanı azacıq obyektivlik və ədalət hissi olacağı halda



qərəzli mövqedən çəkəndir-mək üçün ciddi təsir qüvvəsinin olduğuna şübhə yoxdur. Ancaq ötən bir neçə gündə Zaxarovanın qərəzli və ya yanlış mövqedə olduğunu biruzə vermək üçün heç bir cəhd göstərməməsi deməyə əsas verir ki, qərəzli bəyanatı xüsusi sifarişlə və ya maraqla səsləndirdiyi üçün geri çəkile bilmir. Zaxarova kimi tendensiz diplomatlarla Azərbaycan-Rusiya münasibətlərini nəinki irəlilətmək olmaz, əksinə əldə olunmuş uğurları təhlükə altında qoymaq olar. Zaxarova özü də bilmədən Rusiya XİN-də ölkənin dövlət maraqlarına sadıq və erməni təsirində olan iki təmayülün mövcudluğunu bir daha sübut etdi. Əgər Zaxarova barədə ölçü görülməsə, bu o demək olacaq ki, strateji dostumuz olan Rusiya XİN-də erməni lobbicilərinin təsiri hətta bizim təsəvvür etdiklərimizdən də güclü imiş”.

Ceyhun Rasimoğlu

“Zaxarova qərəzliliyini nümayiş etdirir”

Rusiyanın XİN sözçüsü Mariya Zaxarova verdiyi bəyanatlarla öz funksiyalarını aşır. Onun vəzifəsi mətbuat katibidir və o ölkəsinin prioritetlərini açıqlamalı, dövlət və nazirlik adından çıxış edərək bir sıra məsələlərə aydınlıq gətirməkdir. Lakin Zaxarovanın bu sahədə təcrübəsizliyi və qərəzliliyi görünür ona düzgün fəaliyyət göstərməyə imkan vermir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadiqov deyib. Zaxarovanın artıq bir neçə dəfədir ermənipərəst mövqeyə malik bəyanatlarla çıxış etdiyini deyən politoloq onun peşəkar diplomat olmadığını dilə gətirib: “O diplomatiyaya faktiki olaraq başqa sahədən gəlib və görünür ki, hələ də formalaşmayıb”.

F. Sadiqov vurğulayıb ki, Rusiya XİN sözçüsünü ermənipərəst mövqeyi Azərbaycan-Rusiya münasibətlərinə zərbədir: “Hazırda ölkələr arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Lakin Zaxarovanın bəyanatı bu əlaqələrə tamamilə ziddir. Azərbaycan tərəfindən həm ekspertlər, həm də cəmiyyət tərəfindən ona tutarlı cavab verilməlidir”.



İnam HACIYEV

Mehman Hüseynov ondan imtina etmiş qardaşına nəyi eyhamlayıb?

Yaxud grant marağı bu insanları, həтта doğmalıqdan da kənarda saxlayır

Məlum olduğu kimi, həbsdə olan blogger Mehman Hüseynov onun guya aclıq aksiyası keçirməsindən “narahat” olan şəxslərlə bağlı ictimaiyyətə məktub vasitəsi ilə müraciət edib. Həmin məktubunda barəsində sosial şəbəkələrdə irəli sürülən və həqiqəti əks etdirməyən informasiyalara qarşı etirazını bildirib. Barəsində sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlardan atasının və yaxınlarının mənavi əziyyət çəkdiklərini yazan blogger bildirib ki, hər kəs həm etdiyi hərəkət, həm də yazdığı yazının məsuliyyətini özü daşımalıdır.

Emin Hüseynovun iddiaları heç bir həqiqəti əks etdirmir

Ortada diqqətçəkən məqamlardan biri də budur ki, digər fikirləri ilə yanaşı, o, qardaşı Emin Hüseynovun sözügedən vəziyyətdən şəxsi dividendləri xətrinə yararması cəhdlərinə də toxunub. Daha dəqiq desək, M.Hüseynov, Avropada “siyasi mühacir” adı altında yaşayan qardaşı E.Hüseynovun baş verənlər ətrafındakı fəaliyyətinə qarşı etirazlı fikirlərini də diqqətə çatdıraraq yazıb ki, nə onun özü, nə də doğma qardaşı Emin onu istəyən və istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımır. Nəticədə, bəlli olan budur ki, M.Hüseynov, ölkənin aparıcı hüquq müdafiəçiləri ilə görüşünün ardınca, yeni onun aclıq aksiyası keçirmədiyini faktı öz təsdiqini tapdıqdan sonra, qardaşı E.Hüseynovun ye-



nidən sosial şəbəkələrə çıxıb guya həmin aksiyanı davam etdirməsi iddialarını irəli sürməsi heç bir həqiqəti əks etdirmir.

Xatırlatmaq yerinə düşərdi ki, E.Hüseynov hər vaxtlə M.Hüseynovun “ac” qaldığını heç bir əsasə söykənməyən fikirləri ilə ictimailəşdirməyə çalışıb. Məsələn, o deyib ki, Mehman qida qəbul edərkən, bir çörəyi bütöv yeyirmiş, indi isə yarım çörək yetir və s. Maraqlıdır, yarım çörək yemək nə vaxtdan ac qalmaq hesab olunur? Yaxud iddiada o da bildirilir ki, Mehman ağartı məhsulları və yoğurt yeyir. Məgər ağartı məhsulları və yoğurtu qida qismində qəbul edərkən, bunu “aclıq aksiyası” kimi qəbul edirlər?

Göründüyü kimi, M.Hüseynov sözügedən məktubunda dolayısı ilə qardaşı E.Hüseynovu bu məsələ ətrafında süni ajiotaj yaratmamağa səsləyib.

Fakt budur ki, bu günün özündə belə, həтта əlyazması və imzası ilə təsdiq etdiyi məktubuna, necə deyərlər, “nırx” qoymağa çalışan qaragüruhçular yığnağı hələ də öz lüzumsuz iddiaları ətrafında onlara nələrsə vəd edən xarici təşkilatlar qarşısında “quyruq bulayırlar”. Söz yox ki, E.Hüseynovun doğma qardaşı üzərində oynamağa çalışdığı çirkin oyun da, belə deməyə əsas yaradır ki, grant marağı bu insanları, həтта doğmalıqdan da kənarda saxlayır.

Belə kampaniyaların isə ömrü heç vaxt uzun çəkməyib və iflasa uğrayıb

Bu arada, onu da xatırlatmaq yerinə düşərdi ki, Avropa İttifaqının Azərbaycanadakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada

M.Hüseynovla görüşü təşkil olunub. Görüşdə Aİ-nin Bakı nümayəndəliyinin rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində M.Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, M.Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilər.

O cümlədən, fotosəkildən də, hər şey aydın formada görünür ki, M.Hüseynov normal şəkildədir və heç bir probleminin olmadığı göz önündədir. Eyni zamanda, Avropa İttifaqı üzv ölkələrinin diplomatları yaradılmış şəraitə çox məmnun qalıblar və bu görüşün təşkilinə və nümayiş etdirilən şəffaflığa görə, Azərbaycan Respublikası hökumətinə təşəkkürlərini ifadə ediblər.

Nəticə etibarilə bu cür qənatə gələ bilərəm ki, M.Hüseynovun təcridxanada olduğu müddət ərzində, Ombudsman və hüquq müdafiəçiləri ziyarət edib, indi də Qərb diplomatları gördülər ki, onun səhhəti və saxlanma şəraiti qaydasındadır. Bütün bunlar, növbəti dəfə Azərbaycana qarşı başlanılan uğursuz və əsassız kampaniyadan xəbər verir. Belə kampaniyaların isə ömrü heç vaxt uzun çəkməyib və iflasa uğrayıb.

Rövşən RƏSULOV

“Avropa təşkilatlarında ikili standartlar mövcuddur”

“Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını diqqətlə izlədim. Prezidentin söylədiyi bütün fikirlərlə şərikəm ki, Avropa təşkilatlarında ikili standartlar mövcuddur. Əsasən Azərbaycana təzyiq göstərmək üçün onlar hər bir xırda məsələni böyüdürlər”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.



“Amma onlar Ermənistanda keçirilən saxta parlament seçkilərinə haqq qazandırmışdılar. Əlbəttə ki, cinayətkara haqq qazandıran cinayətkarla da müştərək o məsələdə məsuliyyət daşıyır. Bu cəhətdən Avropa Birliyi hansı ki, Ermənistana ikili standartlardan yanaşmışdır. Həтта bilirsiniz ki, parlamentə daxil olub baş naziri, spikeri öldürülən Ermənistana da onlar yenə də obyektiv münasibət bəsləməyiblər. Düşünürəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmamasında da bu ikili standartlar özünü göstərir. Prezidentimizin açıq şəkildə onları tənqid etməsi obyektiv qiymətləndirilməlidir. Biz onlara öz münasibətimizi bildirməliyik ki, gələcəkdə bu cür yanaşmadan çəkəsinlər”-deyə, politoloq fikrini tamamlayıb.

Ceyhun Rasimoğlu

“Azəriqaz”: Ölkədə təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 185 min 460-a çatıb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 185 min 460-a çatıb. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, keçən il ərzində İB-də əhali sektoru üzrə 92 min 313 yeni abonent qeydiyyatı alınıb. Bunun 50 min 515-i Bakı, Abşeron və Sumqayıt, 41 798-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişləndirilməsi, fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub. Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərüb. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 185 min 460-a çatıb.



Müxalifətdaxili çəkişmələr dərinləşdikcə, partiyalardan istefalar və qopmaların miqyası da artmaqdadır. Çıxış yolu isə yoxdur. Partiya sədrlərinin istefası, onları yenilərinin əvəz etməsi müxalifətdaxili tənəzzül, qismən də olsa, aradan qaldıra bilər ki, bunu da AXCP və Müsavat liderləri heç vaxtlə etmək istəməyiblər. Vəziyyət isə gədikcə, daha ağır və kirtik xarakter almaqdadır. Həтта “Milli Şura”, AXCP və Müsavat yetkililəri bir qədər də dərinə gedərək, siyasi aksiyalar keçirmək kimi anormal addımlar atmağı planlaşdırır. “Səs” qəzetinə açıqlamalarında aksiyaların keçirməsi qərarının xarici qüvvələr tərəfindən gəldiyini deyən ekspertlər bununla müxalifətin daha faciəvi durumla üzləşməli olacağını bildirdilər.

“Yurddaş” partiyasının sədri Mais Səfərli: “Müxalifət xarici məkrli qüvvələrin əlində alətə çevrilib”

- Azərbaycanın qanunvericiliyinə görə, kütləvi aksiyaların keçirilməsi mümkündür. Təbii ki, aksiyaların

ların da keçirilməsinin qaydaları var. Yeni yerli icra hakimiyyətinə müraciət olunmalıdır. Yerli icra hakimiyyətinin razılığı əsasında bu tədbir keçirilə bilər. Müxalifət aksiyaları blogger Mehman Hüseynovla bağlı keçirmək istəyir. Buna nə ehtiyac var?



Müxalifətin aksiya şousu baş tutmayacaq

“Müxalifətin bu cür atılıb-düşməsi stəkanda fırtına yaratmağa bənzəyir”

Hazırkı məqamda buna heç bir ehtiyac yoxdur. Demək olar ki, Azərbaycanı istəməyən qüvvələr hər zaman çalışıblar ki, uğurlarımıza kölgə salsınlar. Yeni xarici məkrli qüvvələr ölkə müxalifətindən istifadə edərək, bizə təzyiq etmək istəyirlər. Bu da, ondan xəbər verir ki, müxalifət milli maraqları əldə əsas tutmur. Onlar üçün yalnız bir məqsəd var: Qərbdə kiminsə xoşuna gəlmək və öz maraqlarını təmin etmək. Bu, bir faktıdır ki, müxalifət tərəfindən keçirilən bu aksiyalara ancaq öz qohumları və partiyaları daxilində olan 3-5 nəfər qatılıb. Müxalifətin bu günə qədər keçirdiyi heç bir aksiya baş tutmayıb və tutmayacaqdır. Çünki onlar cəmiyyətdə öz nüfuzlarını tamamilə itirmiş qüvvələrdir. Yeni cəmiyyət tərəfindən heç bir dəstəkləri yoxdur.

TOHGM İB-nin sədri Emin Həsənlı: “Mehman Hüseynov qardaşını qınayıb”

- Xarici maraqlı dairelərdən maddi və mənəvi baxımdan asılı olan müxalif ünsürlər, küçə təfəkkürünün ortaya qoymaqla, diqqət mərkəzinə çevrilməyə ümid bəsləyirlər. Ancaq nəticəsi olmayacaqdır. Çünki müxalifət yarasız bir təbəqəyə çevrilib. Hər zaman olduğu kimi, bu dəfə də müxalifət düşərgəsini təmsil edən şəxslər aksiyalar keçirsələr də,



oraya 20-30 nəfər ancaq yığılacaq. Çünki onların sosial bazası yoxdur, xalq onlara inanmır və dəstəkləmir. Mehman Hüseynovla bağlı məsələyə gəlincə isə, artıq bəlli olduğu kimi, M.Hüseynov özü açıqlama verib ki, o, aclıq aksiyasını dayandırılıb. Həтта bununla bağlı vəkili vasitəsi ilə məktubla da müraciət ünvanlayıb. M.Hüseynov qardaşını və onun aclıq aksiyasını şouya çevirənləri qınayıb. Azərbaycanda problemlər qanunla və hüquqi formada öz həllini tapır. Müxalifətin bu cür atılıb-düşməsi stəkanda fırtına yaratmağa bənzəyir. Ümumiyyətlə, inkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına bu kimi qüvvələr heç vaxt kölgə sala bilməyəcəkdir. Çünki dövlətimiz dünya dövlətləri arasında öz sözünü demiş və hörmətini qazandırmış bir dövlətdir.

GÜLYANƏ

15 yanvar 2019-cu il

Dağıdıcı müxalifət düşərgəsində və bu düşərgəyə yaxınlığı ilə seçilən müxtəlif qurum və təşkilatlar daxilində milli-mənəvi dəyərlərə sığmayan hal və hadisələr barədə mətbuatda kifayət qədər informasiyalar yer alıb.

AXCP sədri Əli Kərimlinin əlaltılarına çevrilmiş partiyanın gənclər komitəsində təmsil olunan və həyatları zəhərlənən gənclər də var ki, onları nə sağlam düşüncəli cəmiyyət, nə də ailələri qəbul etmir. Buna misal olaraq, illər öncə, AXCP-nin rəsmi media qurumu olan “Azadlıq” qəzetinin sabiq direktoru Azər Əhmədovun öz qohumunun azyaşlı qızı ilə (!) intim video görüntülərinin yayılması, adıçəkilən qəzetin baş redaktoru Qənimət Zəhidin yenə də A.Əhmədovla “Üç palma” restoranının saunasında öz-bək fahişələrlə biabırçı fotolarının mətbuata sızması və onlarla bənzər digər faktları göstərməklə, əslində, bütün bu kimi hadisələrin, bilavasitə sözügedən cinahda baş verdiyini deyə bilərik.

Yaxud Fatimə Mövlamlı adlı “NİDA”-çı və AXCP-çinin, bir müddət əvvəl, sosial şəbəkələrdə yayımlandığı içki partisi, habelə, onun öz doğma anasını döydüyünə görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılması faktları da, bu deyilənlərin nə qədər həqiqətə uyğun olduğunu sübuta yetirməkdədir.

Bu arada, daha bir “NİDA” üzvünün hazırda həbsdə olan blogger Mehman Hüseynovla sevgili olması faktı cə-

“NİDA”-çı Elsevər blogger Mehmanla sevgili olub?



miyyətə belələrini qarşı olan ikrah hissini artırır. Məlum olub ki, M.Hüseynov, Elsevər Mür-

səlli adlı şəxsə eşq macəraları yaşayıb. Bu barədə elə E.Mürsəlli özü “facebook” sosial şə-

bəkəsində yazıb. Mətni oxucuların diqqətinə çatdırırıq. Sİ-TAT: “Bunu ilk dəfə açıqlayacam. 2012-2013-cü illərdə blogger M.Hüseynovla sevgili idik. Həqiqətən, çox istəyirdik bir-birimizi, sonra aramıza indi məşhur olan bir videoblogger girdi və biz qısqıncılığa görə ayrıldıq. Sonra mən həbs edildim. Çıxdıqdan sonra, Mehman qısqıncılıqdan məni söymüşdü. Mən, hətta onu məhkəməyə vermişdim, 20 min təzminatla. Sonra yaşadığımızın xətrinə çəkdim şikayəti”.

Göründüyü kimi, fakt bütün çılpalığı ilə ortadadır. Belə faktlar dağıdıcı müxalif düşərgəyə mənsub dairələrdə kifayət qədərdir. Bütün bunlardan isə, həm də belə nəticəyə gəlmək olar ki, belə bir “ortamda” guya “demokratiya uğruna” siyasət aparana, əslində, daxillərindəki keyfiyyətsizliklərini daha çox üzə çıxarmış olurlar. Artıq vəziyyət o həddə qədər inkişaf edib ki, Ə.Kərimlinin, yaxud dağıdıcı müxalifət düşərgəsinə mənsub qurum və təşkilatların daxilində belə bir mənəviyyətsizliyin baş alıb-gətməsi adi hala çevrilib. Yəqin ki, sağlam düşüncəli, milli-mənəvi dəyərlərə hörmətli yaşayan ictimai rəy də bu faktlara diqqət yetirib, belələrinə qarşı öz qiymətini verməkdə davam edəcək.

Rövşən RƏSULOV



İnsan cildinə girmiş iblislər

RƏFİQƏ

Adının açıqlamasına ehtiyac da yoxdur. Əgər öz həmkarları onu idlis adlandırırlarsa, o zaman biz də insan cildinə girmiş məxluqun adını deməyə ehtiyac duymuruq. Belə ki, müxalifətin iblisi olan AXCP sədri Əli Kərimlinin “siyasi karyerasına” nəzər salmaq kifayətdir ki, onun insan olmadığına tam əmin olaq. Faktlar və dəlillər birdir, ikidir... Bu, o iblis xislətli Ə.Kərimlidir ki, tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna, yoldaşlığına qarşı da xəyanət yolu tutub.

Onun “siyasi karyerasında”, xüsusilə, ermənilərlə işbirliyini təsdiq edən amillər istənilən qədərdir və bu barədə onun əməllərinin sübuta ehtiyacı yoxdur. Bu, o Ə.Kərimlidir ki, “milli” maraqlara xidmət adı ilə ermənilərin milli maraqlarına ikiqat xidmət edir və bu, danılmazdır. Bir də taylı-tayın tapar. Erməni yalağından su içən Əli Kərimli ilə Leyla Yunus kimi erməni qulbəçələri aldığı yüz minlərlə dollar vəsaiti də yarı bölürlər. Amma bu vəsait birbaşa Ermənistandan yox, Avropa üzərindən transfer olunur.

Bu gün də mənəviyyatlarının erməni lobbisinin nüfuz dairəsində olan bəzi beynəlxalq təşkilatların çirkli pullarından ayrılan tulapayına dəyişən Əli Kərimlilər, cəmil həsənlilər, ilqar məmmədovlar, vidadi isgəndərlilər, qurban məmmədovlar, orduxan teymurxanlar və daha bu kimi iblislər, əxlaqsızlar üçün nə ana, nə vətən, nə xalq, nə ailə maraqlıdır. Qrant onların hər şeyidir. Belə olmasaydı, qrant üstündə bir-birlərini qurşaqdan aşağı o ki var söyüş “yağışına” tutmaqdadılar.

Baxın, yenə də qayıdıram əvvəlki sözümə, mən deyəndə ki, xalqına, dövlətinə, Vətənimizin layiqli övladlarına qarşı böhtan atan, Vətəninini satanlar əxlaqsızdılar, mənəviyyətsizdilər, Aslan İsmayilov kimi satqınlar, özünü “şirə” - “pələngə” oxşadanlar xalis gərəşənlərdir. Əgər belə olmasaydı, Tural Sadiqlı, Məhəmməd Mirzəli... kimi iblislər sizin iç üzünüzü belə açmazdı. Bax budur əxlaqsızlıq və tərbiyyətsizlik. Sizləri başqa cürə adlandırmaq olmaz. Bu gün “siyasi mühacir” adı ilə Avropada yaşayan Vidadi İsgəndərli, Tural Sadiqlı, Məhəmməd Mirzəli, Qənimət Zəhid, Qurban Məmmədli, Bəxtiyar Hacıyev, Emin Milli, Emin Hüseyn... kimi parazitlər nə ata, nə ana tanıyır, mənəviyyətsiz və əxlaqsızlardır. Şərəf və ləyaqətini itirmişlər pul və sərvət üçün dövlətini, Vətəninini satanlardır. Necə ki, Tural Sadiqlı və Məhəmməd Mirzəli 80 min avro üçün bir-birlərinə girib, bir-birlərinin valideynlərini təhqir edirdi. Və həmişə əxlaqsız və tərbiyyətsizlər idarə olunub. Bu idarə olunanlar hələ çox çirkabın içində eşələnə-eşələnə qalacaqlar.

Ac, quduz köpəklər kimi Azərbaycan dövlətinin və hakimiyyətinin əleyhinə hüsrələr də, istər beynəlxalq hüquqdan və xalqın qınağından qurtula bilməyəcəklər.

“Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın korporativ müştərilərinin sayı ildən-ilə artmaqdadır. Son 1 ildə mobil operatorun korporativ müştərilərinin sayı 30% yüksəlib. Hər bir abunəçisinə xüsusi diqqət göstərən “Nar”, korporativ müştəriləri ilə mütəmadi görüşlər keçirir. Görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsidir. Növbəti dəfə “Nar” 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştərisinin iştirakı ilə “Cinema Plus” kinoteatrının “Nar” zalında yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.

Qeyd edək ki, biznes tərəfdaşlarının sayını sürətlə artıran “Nar” daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. “Nar” korporativ müştəri olmaqla, sahibkarlar öz biznes tələblərinə uyğun olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər. Belə ki, korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə bilərlər. Smartfonu əldə etmək üçün 1 “Nar” nömrəsinin korporativ tarifdə olması kifayətdir. Korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələri əlavə edilir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur. İnternetdən daimi istifadə edən iş adamları isə “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlanırlar.



DÜNYA QADIN HÜQUQLARININ MÜDAFİƏSİNƏ TARİXİ BAXIŞ

“İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alır. İnsan hüquqları məsələsinə müasir hüquqi yanaşmalara görə, hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və ya sosial mənşəyindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olmaya-raq, “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”də elan edilmiş bütün hüquq və azadlıqlara malik olmalıdır.

“İnsan haqları” anlayışı insanların özlərini reallaşdırmaq və qabiliyyətlərini inkişaf etdirmək üçün tam azad olduqları bir dünya ortamını əsas götürür. Bu mənada, ideal bir dünyada qadın haqlarının, uşaq haqlarının və s. ayrıca müzakirəsinə bəlkə də ehtiyac qalmayacaqdır. Lakin hələlik, belə bir ideal cəmiyyət qurulmayıb və ona doğru gedən yollar da, görünür, insan hüquqları məsələsinin müxtəlif istiqamətlərinin ayrı-ayrılıqda müzakirəsindən keçir.

Samir Mustafayevin fikrincə, 1792-ci ildə Meri Vollstounkraftın Fransa inqilabının prinsiplərinə əsaslanaraq, yazdığı “Qadın haqlarının qorunması” kitabı çapdan çıxmışdır. Yazar kitabda qadın və kişinin bərabər olduğunu göstərmiş, qadınların təhsil haqlarının müdafiəsinə qalxmışdır. Bundan başqa, Meri Vollstounkraft 1850-1851-ci illərdə İngiltərədə I və II Beynəlxalq Qadın Haqları Sözleşməsi konqreslərini düzənləmiş və bu toplantılara sədrlik etmişdir.

ABŞ-ın qadın haqları müdafiəçisi Elizabeth Cady Stanton və Lucrehia Mott ABŞ-da ilk Qadın Haqları Konqresini 1848-ci ildə düzənləmişdilər. Həmin konqresdə qadınlar ABŞ-ın İstiqlal Bəyannaməsindəki “Bütün insanlar bərabər doğulmuşlar” ifadəsinin “Bütün qadın və kişilər bərabər doğulmuşlar” şəklində dəyişdirilməsini istəmişdilər. Əlavə olaraq Stanton 1869-cu ildə Beynəlxalq Qadın Səsvermə Haqqı Birliyini qurmuş və 1890-cı ilə qədər bu quruma rəhbərlik etmişdi.

1864-cü ildə I İnternasional yarandı. Ali Şura qadınların da üzvlüyə qəbul edilməsini təmin etdi. 1866-cı ildə Amerikada Beynəlxalq Əmək Birliyi quruldu. Bu, əmək haqlarının ödənilməsi və qadınların liderliyi məsələsini ortaya atan ilk təsisatlardan idi.

10 aprel 1871-ci ildə Paris Kommunasında “xalqın hüquq və azadlıqları uğrunda mübarizə apararkən, öldürülən bütün vətəndaşların yetim uşaqlarına” aylıq məvacib verilməsi qərara alındı..

1900-cü illərin əvvəllərində in-

qiltərədə qadınlar səsvermə haqqı üçün imzatoqlama kampaniyasına başladılar. Təxminən 30 min imzalı ərizə müvafiq orqanlara təqdim edildi. Londonda minlərlə qadının qatıldığı səsvermə haqqı üçün nümayişlər keçirildi. Sonucda 1928-ci ildə İngiltərədə qadınlar da kişilər kimi, 21 yaşda səsvermə hüququ əldə etdilər.

Filippinli qadınlar da 1900-cü illərin əvvəllərindən etibarən, qadın təşkilatları quraraq, cinsi ayrı-seçkiliyin aradan qaldırılması məsələsində mübarizəyə başladılar. Bunun nəticəsində, ancaq 1937-ci ildə səsvermə haqqı qazandılar.

1902-ci ildə Şimali Amerika və Avropada qadınlar evlənmə, boşanma və mədəni hüquqlar məsələsində Haaqa Konvensiyasında qəbul edilən beynəlxalq standartların öz hökumətləri tərəfindən də qəbul olunması üçün təzyiq göstərmişlər. 1905-ci ilin iyul-noyabr aylarında Londonda 4 min qadın “Uşaqlara yemək, ərlerimize iş və dünya işçilərinin birliyi” deyərək, yürüş keçirmişlər. 1905-ci ildə Moskva, Peterburq, Minsk, Yalta, Saratov, Vilnüs və Odessa şəhərlərində ilk dəfə qadın haqlarının müdafiəsi məqsədilə mitinqlər təşkil edilmişdi.

1908-ci ildə Almaniyada qadınların siyasi partiyalara üzv olmasına imkan yaradılmış, 1908-ci ilin dekabrında I Ümumrusiya Qadınlar Konqresi təşkil edilmişdir. 1908-ci ildə Nyu-Yorkda 15.000 qadın, daha az iş vaxtı, daha yaxşı

ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz olaraq tətill etmişdir. Polis aksiyanı dağıtmış və bu zaman 129 qadın yandırılaraq öldürülmüşdür.

Lakin 8 mart günü ilə bağlı başqa fərziyyələr də vardır. Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən, onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağılı, eyni zamanda, bu millətin özünümüdafiə haqlarını simvolizə edir.

Birinci Dünya müharibəsinə etiraz etmək üçün qadınlar 1915-ci ildə Beynəlxalq Konqres keçirdilər. Bu konqres nəticəsində yeni bir qadın ittifaqı quruldu. İttifaqın rəhbəri Nobel Sülh mükafatı qazanmış ilk qadın olan Jane Addams idi.

1917-ci ildə Rusiyada Oktyabr inqilabının Sankt-Peterburqdakı qadın işçilər tərəfindən başlanılması da faktdır. 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı yaradıllarkən BMT-nin təsis sənədində “insanlar arasında bərabərlik” maddəsi “qadınlar və kişilər arasında bərabər-

“İnsan haqları” anlayışı insanların özlərini reallaşdırmaq və qabiliyyətlərini inkişaf etdirmək üçün tam azad olduqları bir dünya ortamını əsas götürür.

Bu mənada, ideal bir dünyada qadın haqlarının, uşaq haqlarının və s. ayrıca müzakirəsinə bəlkə də ehtiyac qalmayacaq. Lakin hələlik, belə bir ideal cəmiyyət qurulmayıb və ona doğru gedən yollar da, görünür, insan hüquqları məsələsinin müxtəlif istiqamətlərinin ayrı-ayrılıqda müzakirəsindən keçir.

gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə, ayrıca olaraq, ilk dəfə dekret tələb edən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifahlı həyat tərzini ifadə edirdi. 1909-cu ildə isə Avropadakı qadınlar fevral ayının son bazar gününü, fevralın 28-ini ilk qadın günü olaraq keçirdilər.

Samir Mustafayev yazır: “1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında Klara Setkin hər il 8 mart gününün dünya qadınlar günü olması təklifini irəli sürdü və bu təklif qəbul olundu. Niyə məhz 8 mart? Məlumatlara görə, 8 mart 1857-ci ildə

lik” formasında təsbit olunmuşdur.

1946-cı ildə BMT nəzdində Qadının Statusu Komissiyası təşkil edilmiş və qadın hüquqlarının müdafiəsi ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuşdu. 1950 və 1960-cı illərdə kolonistlərə etiraz olaraq, 11 mindən çox keniyalı qadın ayağa qalxmış və həbs edilmişdi. Afrikalı qadınlar da belə bir təcrübə nəticəsində, 1962-ci ildə Afrikalı Qadınlar Konfransını təşkil etmişlər. Şərqi Afrikada isə keniyalı qadınlar Uqanda və Tanzaniyadakı qadınlarla birlikdə müxtəlif seminarlar təşkil edərək, müstəqillikdən qadınların da yararlanması üçün mübarizə aparmışlar.”

1968-1978-ci illər arasında bir çox sahədə qadın haqları ilə bağlı



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

edildi.

31 oktyabr 1979-cu ildə İngiltərədə 80 minə yaxın qadın abortu məhdudlaşdıran qanun layihəsinə etiraz yürüşü təşkil etdi. Avropa Şurası 1979-cu ildə qadın-kəşi bərabərliyini təmin etməyə istiqamətlənmiş ilk komitəsini qurmuşdur. 1987-ci ildən etibarən, bu istiqamətdə digər komitələr də qurulmuşdur. BMT-nin Baş Assambleyası tərəfindən 1979-cu ildə qadınlara qarşı hər cür ayrı-seçkiliyin qarşısının alınmasına dair müqavilə qəbul edilmiş və 1980-ci ildə bu sənəd üzv ölkələrin imzalaması üçün açılmışdır. 18 mart 2005-ci ildən etibarən, 180 ölkə müqaviləni ratifikasiya etmişdir. II Dünya Qadın Konfransı 1980-ci ildə Kopenhagendə keçirilmişdir.

17 may 1987-ci ildə İstanbulda 2.000-dən çox qadın “Dayağa qarşı kampaniya” çərçivəsində nümayiş təşkil etmişdir. 1992-ci ildə Avropa Şurası çərçivəsində Qadın-Kəşi Bərabərliyi İdarə Komitəsi (CDEG) qurulmuşdur. CDEG Şura içərisində qadın-kəşi bərabərliyini prioritet götürür.

17 oktyabr 2000-ci il tarixində Brüsseldə qadınların yoxsulluğa və döyüşə qarşı nümayiş keçirilmişdir. Qadınlar Beynəlxalq Valyuta Fonduna, Dünya Ticarət Təşkilatına, Dünya Bankına, Dünya Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi beynəlxalq maliyyə qurumlarına qarşı çıxmışlar.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Sağlam qidalanma diabetin qarşısını alır



Dünya Səhiyyə Təşkilatı (DST) xatırladır ki, yedimiz qidalar orqanizminin infeksiya və xəstəliklərə davam gətirmək qabiliyyətinə təsir göstərir. DST bol çeşidli qidalar yeməyi tövsiyə edir. İnsan orqanizmi görünməmiş mürəkkəb sistemdir.

Onu bütün qidalı maddələrlə təmin etmək üçün rasionumuza çoxlu təzə və faydalı məhsullar daxil etməliyik.

DST ekspertləri hesab edirlər ki, sağlam qidalanma diabetin qarşısını alır. DST-nin praktiki məsləhətlərini sizlərə təklif edirik.

Gündəlik rasiona əsas məhsulları - buğda, qarğıdalı, düyü, kartof, təzə meyvə-tərəvəz, ət, balıq, yumurta, süd, habelə mərci və lobyə kimi paxlalıları daxil edin. Kəpəkli qarğıdalı, yulaf, buğda və düyüyə üstünlük verin, çünki onlar sellülozla zəngindir və toxluq hissini uzun müddət təmin edir.

Yüngül qəlyanaltı etmək üçün tərkibində şəkər, duz və yağlar çox olan məhsullar əvəzinə fərəş tərəvəz, duzlanmamış qoz-fındıq və təzə meyvə seçin. Duzlu yeməklərdən imtina edin. Duz qan təzyiqini artırır, ürək xəstəliklərinə və insulata yol açır. DST gündə 5 qramdan çox duz yeməməyi tövsiyə edir. Kərə və iç yağlarını çox vaxt rəps, qarğıdalı və ya günəbaxan yağları ilə əvəzləyin. Qırmızı ətə piyin miqdarı yüksək olduğuna görə ağ ətə üstünlük verin. Mümkün olduqca, məhsulları qızartmayın, buxarda və ya suda bişirin. Şəkər az yeyin. O, təkçə dişləri sıradan çıxarmır, həm də diabet kimi ciddi xroniki xəstəliklər törədir.

Yadda saxlayın ki, spirtli içkilər sağlamlığınıza ciddi ziyan vurur. Hamilə və süd verən qadınlar, sükan arxasında oturanlar isə belə içkilərdən tamamilə imtina etməlidirlər.

İsti vanna qəbul edilməsi yarım saatlıq qaçış qədər faydalıdır

Ən azı 60 dəqiqə vanna qəbul edilməsi insan orqanizminə pozitiv təsirə malikdir. İsti suda istirahət hətta 2-ci tip diabetin qarşısını alır.



Rusiyanın mail.ru saytı xəbər verir ki, Britaniyanın Laffboro universitetindən doktor Stiv Folknerin rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində alimlər belə qənaətə gəliblər.

Folknerin rəhbərliyi ilə orqanizmin "passiv qızmasının" xüsusiyyətlərini öyrənən alimlərin fikrincə, onun əhəmiyyəti gigiyenik faydası ilə bitmir. Onlar isti suda olarkən insan qanında sərf edilən kalorinin miqdarını hesablayıblar və təcrübə aparıblar. Təcrübədə iştirak edən 14 nəfərin hər biri bir saat ərzində temperaturu 40 dərəcə olan isti vannada uzanıb, bundan sonra isə iştirakçılar müxtəlif fiziki tapşırıqları yerinə yetiriblər. Nəticədə məlum olub ki, bir saat isti vanna qəbul edilməsi yarım saatlıq qaçışı əvəz edə bilər.

Qaçışçılar əzələ ağrılarına qarşı mübarizədə isti vanna, sauna və hamamın faydalı xüsusiyyətlərindən istifadə edirlər. Həmin prosedurlar əzələ ağrılarını yüngülləşdirir, zəhər və yığıntıları çıxarır. Lakin bəzi atletlər heç də isti vannalarla deyil, soyuq buz vannaları da qəbul edirlər və onun da orqanizmə müsbət təsiri var.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin fiziki tərbiyə və ÇH ixtisası üzrə V kurs tələbəsi Zeynalabdinov Cavidan Malik oğluna məxsus tələbə bileti itdiyi üçün etibarsız sayılır.

BAŞSAĞLIĞI

"SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev millət vəkili Aqil Abbasa qohumu

Siracəddin Həsənovun

vəfatından kədərələndiyini bildirir və dərin hüznə başsağlığı verir.
Allah rəhmət eləsin.

"Səs" qəzetinin kollektivi adından Bəhruz Quliyev qəzetin əməkdaşı

Məzahir Aşurovun

vəfatından kədərələndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin.

SƏS

Son səhifə

15 yanvar

Messi La Liqada 400-cü qolunu vurub!

"Barselona"nın hücumçusu Lionel Messinin İspaniya Liqasının 19-cu turunun "Eybar"la oyununda (3:0) vurduğu qol, argentinalı superulduz üçün əlamətdar olub. Belə ki, həmin qarşılaşmanın 53-cü dəqiqəsində, komandası 1:0 hesabı ilə öndə olarkən fərqlənən 31 yaşlı futbolçu İspaniya çempionatında 400-cü qolunu vurub. Yubiley qoluna 435-ci oyununda imza atan Messi bu göstəriciyə çatan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, ikinci sırada ötən mövsümün sonunda "Real"-ı "Yuventus"a dəyişən Kriştiano Ronaldo qəraraşılıb. Portuqaliyalı forvard La Liqada keçirdiyi 292 qarşılaşmada 311 dəfə fərqlənib. İlk "3-lüy"ü isə "Atletik"ın sabiq hücumçusu Telmo Sarra tamamlayır. O, 277 matçda 251 qol vurub.



"Mercedes" yeni mövsümdə daha güclü motorla yarışacaq - F1



ha çox yanacaq istifadəsinə icazə veriləcəyi bildirilmişdi. Ancaq "Mercedes" daha az yanacaq istifadə etdiyi üçün, yarışda digərlərindən daha şanslı olacaq.

Komandanın yanacaq və yağ partnyoru olan Malayziyanın "Petronas" şirkəti isə alman maşınının yeni güc səviyyəsinə çatmasında kilid rolunu oynayır. Belə ki, şirkət mühərrikin gücünün artımı üçün yeni yağ yaradıb. Bu yağ motorda daha az sürtünməni təmin edərək mühərriki gücləndirib.

"Mercedes" 2019-cu ildə keçiriləcək Formula 1 yarışında yeni motorla mübarizə aparacaq. SİA-nın məlumatına görə, bu haqda İtaliya mətbuatında xəbərlər yayılıb. İddiaya əsasən, komandanın mütəxəssisləri yeni motor konsepti seçərək, mühərriki tamamilə yenidən hazırlayıblar. Yeni motor boliddə daha az yer tutacaq. Mühərrikin enerjini geri qazanma sistemi daha da inkişaf etdirilib. Motorun gücü isə 12 at gücü artırılıb. 2018-ci ildəki motorla müqayisədə bu mühərrik daha az yanacaq istifadə edəcək. Yeni mövsümdə pilotların 5 litr daha az yanacaq istifadəsinə icazə veriləcəyi bildirilmişdi. Ancaq "Mercedes" daha az yanacaq istifadə etdiyi üçün, yarışda digərlərindən daha şanslı olacaq.

Elgün Vidadioğlu

"Neftçi" Rivaldonun oğlunu transfer edə bilər

Əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyo karyerasını Azərbaycanda davam etdirə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sofiya "Levski"-sinin futbolçusu menecerlər vasitəsilə "Neftçi"yə təklif olunub. Hücum xəttini gücləndirməyi planlaşdıran "ağ-qaralar"ın da 23 yaşlı forvardın xidmətində maraqlı olduğu bildirilir.

Qeyd edək ki, ötən ilin yanvarından "Levski"-nin formasını geyinən Rivaldinyo 13 oyunda 1 qol vurub. O, daha əvvəl "Boavişta" (Portuqaliya) və Buxarest "Dinamo"-su kimi klublarda da çıxış edib.



Benzemanın barmağı sınıb

İspaniyanın "Real" klubu ciddi itki ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "kral klubu"-nun forvardı Kərim Benzema zədələnib. La Liqanın 19-cu turunda səfərdə "Betis"-ə qarşı keçirilən matçda əl barmağı sınan futbolçunun nə qədər yaşıl meydanlardan uzaq qalacağı böllü deyil. Fransız forvardın son durumu tibbi müayinədən sona biləcəkdir. Benzema "Real"-ın 2:1 hesablı qələbə qazandığı matçda start heyətdə başlasa da, ikinci hissədə meydana çıxmamışdı.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnəmə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel:598-33-90 Faks:493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs"-in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA və AZADİNFÖRM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**